

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Birinci vitse-
prezidentin müraciəti:
erməni təcavüzünə
qarşı birgə mübarizə
və beynəlxalq
təşkilatların
susqunluğu**



Bax 4

**Tramp: "Bu il
vaksin olacaq..."**



Bax 12



İlham Əliyev

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 131 (6095) 5 avqust 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub



Bax 2

**COVID-19 ilə mübarizə aparan
italiyalı tibb mütəxəssisləri
Azərbaycana gəliblər**

Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha verilən göstərişə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandır. AZƏRTAC xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtalyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının...



Bax 5

**"Milli Şura"nın qeybətəxana şousu: bu dəfə
insan ölümünə və karantinə sevindilər**

AXCP və "Milli Şura"nın "zoom toplantı" adı altındakı qeybət şousunun növbəti pərdəsində daha bir rəzil vəziyyət ictimai rəyin diqqətinə çatıb. SİA xəbər verir ki, istər indi, istərsə də daha evvelki şoularında xalqı, milləti, dövlətçilik maraqlarını ayaqlar altına alan, bu vasitə ilə düşmənlərimiz qədər sevindiklərini gizlətməyən siyasətəbazlar toplumu...



Bax 7

**Avropanın münaqişələrə
yeni yanaşması: erməni
diplomatiyası acizdir**

Almaniya kansleri Angela Merkelin Avropa İttifaqının (Aİ) tarixinin ən çətin mərhələsində olduğu haqqında söylədiyi fikir ekspertlərin ciddi marağına səbəb olub. İlk dəfədir ki, bu dərəcədə yüksək səviyyədə təşkilatın iki ən böyük iqtisadi gücündən birinin rəhbəri mövcud vəziyyətin mürekkəbliyindən və qeyri-müəyyənliyindən açıq...



Bax 8

**Bəzi şəxslərin
190 manatlıq ödənişi ala
bilməmələrinin səbəbi açıqlandı**

"Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manatlıq birdəfəlik ödəmə edilib". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, "Məşğulluq haqqında" qanuna əsasən,...



Bax 9

**Arda Turan
"Qalatasaray"a qayıdır**

"Barselona" ilə müqaviləsi bu yay başa çatan Arda Turan "Qalatasaray" a qayıtmağa yaxındır. Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə razılığa gəlib. Razılığa əsasən, onunla 2+1 illik müqavilə...



Bax 16

**Bəhrüz Quliyev:
"Azərbaycanın
gücünün artması
"Human Rights
Watch"ı ciddi
narahat edir"**



Bax 6

**Vüqar Rəhimzadə:
"İşğalçı dövlətə
"dur!" deməyin
zamanı çoxdan
çatıb"**



Bax 6

**Rayonlara
"icaze.e-gov.az"
portalı vasitəsilə
icazə verilmiş
şəxslər buraxılacaq**



Bax 10

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görülməli işlərlə tanış olub



Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görülməli işlərlə tanış olublar. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya meşə tipli yeni parkda yaradılacaq şərait barədə məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dedi:

-Möhtərəm cənab Prezident. Çox hörmətli Mehriban xanım.

Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur. Layihə dörd hektar ərazini əhatə edir. Cənab Prezident, vaxtilə bu ərazi bezi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz mü-




daxilə edəndən sonra bu proses davamıdır və bu torpaqlar dövlət fondu- na qaytarıldı.

İcazənizlə, ilk növbədə, bu ərazidə

yaşayan sakinlərin xahişlərinə əsasən onların adından Sizə dərin minnətdarlığımızı bildirik.

Ardı Səh. 3

Fəttah Səməd oğlu Heydərov



Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fətəh Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Fətəh Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

Fətəh Heydərov 1955-1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958-1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966-1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970-1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

Fətəh Heydərov 1976-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978-1983-cü illərdə Ordubad və Culfa rayon partiyası komitələrinin birinci katibi, 1983-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990-1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fətəh Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fətəh Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlər əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fətəh Heydərov böyük nüfuzlu malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaq-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

Fətəh Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə "Şöhrət", 2013-cü ildə "Şərəf" və 2018-ci ildə "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Fətəh Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Əli Əhmədov
Eldar Əzizov
Ziyad Səmədzadə
Eldar İbrahimov
Əhliman Əmiraslanov
Teymur Bünyadov
Sudeif İmamverdiyev

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub

Əvvəli Səh. 2

Möhtərəm cənab Prezident, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və Sizə təqdim olunacaqdır.

Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır.

Prezident İlham Əliyev: Çox yaxşı. Mən buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmişdim və o vaxt göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Çünki gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standartla uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərabər vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir



sa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.

Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısına və xanımını salamladılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni parkda görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.

Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.

edilməsi ilə bağlı müvafiq göstəriş verdim. Eyni zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.

O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir

meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturmaq olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir. Sizə təxminən nə qədər vaxt lazım olacaq?

Eldar Əzizov: Möhtərəm cənab Prezident, çalışırıq noyabrın sonuna kimi tamamlayaq.

Prezident İlham Əliyev: Əgər bu iş ilin sonuna qədər başa çat-



Birinci vitse-prezidentin müraciəti: erməni təcavüzünə qarşı birgə mübarizə və beynəlxalq təşkilatların susqunluğu

Hərb meydanında məğlubiyyətdən sonra: erməni vandalizminin əsl siması

Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü işğalçı ölkənin və havadarlarının uzun müddətdir apardığı siyasətin iç üzünü bir daha aydınlaşdırdı. Əslində, biz həmin siyasətin mahiyyətinə və məqsədlərinə lap əvvəldən bələdik. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, erməni lobbisinin və anti-azərbaycançı dairələrin ölkəmizlə bağlı çirkin niyyətlərini artıq nə Ermənistan, nə də havadarları gizlədə bilmirlər. Hər şey üzə çıxır və o qədər aydın olur ki, inkara yer qalmır.

Bunu anlayan Ermənistan hakimiyyəti qapalı dairədə çırpınan siçovul kimi nalayığa vurur, ondan xeyli ağıllı, təcrübəli və güclü olan havadarları isə susurlar. Hərdən ümumi bir söz deyib, kənara çəkilirlər. O da maraqlıdır ki, erməni radikal və orta əsr şüuru bu məqamdakı ziddiyyəti də dərk edə bilmir. Fakt kimi Ermənistanda bəzi qüvvələrin Rusiya qoşunlarını Ermənistandan çıxarması tələb etməsini göstərə bilərik. Onların sırasında daha axmaq, qeyri-real düşüncə və ultramilətçilik bataqlığında batıb gedənləri isə bəyan edə bilərik: "Ermənistan Rusiyanın böyük qardaşdır!". Buna XXI əsrin absurdu deyə bilərik. Çünki forpost öz ağasının və havadarının "böyük qardaş" imiş!

Ermənistanın bu cür ağılsız və mənasız çırpıntıları fonunda rəsmi Bakının son dərəcə obyektiv, təmkinli və ədalətli mövqeyi qürurvericidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu baxımdan həmvətənlərimizə ünvanladığı müraciəti ilə Azərbaycan qadınının yüksək dərəcədə vətənsəvər, humanist və dünya miqyasında düşüncə ilə siyasətçi-dövlət xadimi obrazını nümayiş etdirdi. Mehriban xanım Əliyeva qısa müraciətində siyasi, sosial, ideoloji, mənəvi və tarixi konteksti yüksək səviyyədə əlaqələndirərək mövqeyini ifadə edib.

Müraciət Amerikanın Los-Anceles şəhərində və Avropanın bəzi ölkələrinin paytaxtlarında ermənilərin dinc azərbaycanlılara qarşı vəhşiliklərindən və onların qarşısını özünü demokratiya və insan haqlarının beşiyi adlandıran Qərb ölkələrinin hüquq-mühafizə orqanlarının lazımı qətiyyətlə almamasından qaynaqlanıb. Mehriban xanım Əliyeva açıq yazır: "Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, mənə də dərin dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib". Birinci vitse-prezident ermənilərin demokratik fikir ifadəsinə, söz, sərbəst toplaşmağa, etiraz etmək azadlığına və insan hüquqlarına qarşı göstərdikləri vəhşi, vandal, antitolerant və terror ruhlu münasibətlə rəsmi İrəvanın siyasətdə atdığı addımlar arasında heç bir fərqi olmadığını tam aydınlığı ilə ifadə edir. Müraciətin bir cümləsində bu tezis lakonik olaraq açılır. Orada yazılıb: "Onilliklər boyu aşılana nifrət və azərbaycanofobiya ideologiyası öz "eybəcər bəhrəsini" verir - ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar".

Burada baş verən hadisələr praktiki ilə yanaşı, siyasi olaraq da çox obyektiv və real ümumiləşdirilib. Mehriban xanım Əliyeva

The screenshot shows the website 'NEWTIMES' with the tagline 'THE THINKING OF FUTURE BİZ DÜNYA SIYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ'. The main article is titled 'Birinci vitse-prezidentin müraciəti: erməni təcavüzünə qarşı birgə mübarizə və beynəlxalq təşkilatların susqunluğu'. The article text is partially visible, starting with 'Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü işğalçı ölkənin və havadarlarının uzun müddətdir apardığı siyasətin iç üzünü bir daha aydınlaşdırdı. Əslində, biz həmin siyasətin mahiyyətinə və məqsədlərinə lap əvvəldən bələdik. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, erməni lobbisinin və anti-azərbaycançı dairələrin ölkəmizlə bağlı çirkin niyyətlərini artıq nə Ermənistan, nə də havadarları gizlədə bilmirlər. Hər şey üzə çıxır və o qədər aydın olur ki, inkara yer qalmır. Bunu anlayan Ermənistan hakimiyyəti qapalı dairədə çırpınan siçovul kimi nalayığa vurur, ondan xeyli ağıllı, təcrübəli və güclü olan havadarları isə susurlar. Hərdən ümumi bir söz deyib, kənara çəkilirlər. O da maraqlıdır ki, erməni radikal və orta əsr şüuru bu məqamdakı ziddiyyəti də dərk edə bilmir. Fakt kimi Ermənistanda bəzi qüvvələrin Rusiya qoşunlarını Ermənistandan çıxarması tələb etməsini göstərə bilərik. Onların sırasında daha axmaq, qeyri-real düşüncə və ultramilətçilik bataqlığında batıb gedənləri isə bəyan edə bilərik: "Ermənistan Rusiyanın böyük qardaşdır!". Buna XXI əsrin absurdu deyə bilərik. Çünki forpost öz ağasının və havadarının "böyük qardaş" imiş! Ermənistanın bu cür ağılsız və mənasız çırpıntıları fonunda rəsmi Bakının son dərəcə obyektiv, təmkinli və ədalətli mövqeyi qürurvericidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu baxımdan həmvətənlərimizə ünvanladığı müraciəti ilə Azərbaycan qadınının yüksək dərəcədə vətənsəvər, humanist və dünya miqyasında düşüncə ilə siyasətçi-dövlət xadimi obrazını nümayiş etdirdi. Mehriban xanım Əliyeva qısa müraciətində siyasi, sosial, ideoloji, mənəvi və tarixi konteksti yüksək səviyyədə əlaqələndirərək mövqeyini ifadə edib. Müraciət Amerikanın Los-Anceles şəhərində və Avropanın bəzi ölkələrinin paytaxtlarında ermənilərin dinc azərbaycanlılara qarşı vəhşiliklərindən və onların qarşısını özünü demokratiya və insan haqlarının beşiyi adlandıran Qərb ölkələrinin hüquq-mühafizə orqanlarının lazımı qətiyyətlə almamasından qaynaqlanıb. Mehriban xanım Əliyeva açıq yazır: "Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, mənə də dərin dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib". Birinci vitse-prezident ermənilərin demokratik fikir ifadəsinə, söz, sərbəst toplaşmağa, etiraz etmək azadlığına və insan hüquqlarına qarşı göstərdikləri vəhşi, vandal, antitolerant və terror ruhlu münasibətlə rəsmi İrəvanın siyasətdə atdığı addımlar arasında heç bir fərqi olmadığını tam aydınlığı ilə ifadə edir. Müraciətin bir cümləsində bu tezis lakonik olaraq açılır. Orada yazılıb: "Onilliklər boyu aşılana nifrət və azərbaycanofobiya ideologiyası öz "eybəcər bəhrəsini" verir - ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar". Burada baş verən hadisələr praktiki ilə yanaşı, siyasi olaraq da çox obyektiv və real ümumiləşdirilib. Mehriban xanım Əliyeva

göstərir ki, indi Qərb dövlətlərinin şəhərlərinin küçələrində müşahidə edilən erməni vəhşiliyi hansısa bir qrupun şıltaqlığı deyil - bu, illərdir yeridilən erməni siyasətinin konkret təzahürlərindən biridir. Tovuzda bu, dinc sakinlərin atəşə tutulması və yaşlı bir insanın həlak olmasında ifadə olundusa, ABŞ və Avropa şəhərlərinin küçələrində çox sayda erməni terrorçu vandalların dinc və azsaylı azərbaycanlılara qarşı zorakılığında, xəsarət yetirmələrində, onları yaralamalarında öz təsdiqini tapdı. Yəni erməni küçədən siyasət aparıb hakimiyyətə gələ bilirsə, Azərbaycanın torpaqlarını havadarlarının köməyi ilə işğal edə bilirsə, "demokratik Qərb"-in və Rusiyanın şəhərlərinin küçələrində vəhşi kimi davranırsa, bu, bir mərkəzdən idarə olunan və müasir dünya üçün üzqarası olan haldır. Bunu böyük dövlətlərin siyasi liderləri belə dərk etmirlərsə, ikili standartlara, azərbaycanofobiya, ədalətsizliyə rəvac vermək və real mənzərəni dini mənsubluğa görə inkar etmək kimi yanlış bir yoldadırlar. Nə qədər gec deyil, bu yoldan çəkilmək lazımdır, çünki eyni dalğa ermənilərlə yanaşı, havadarlarını da mütləq vuraçaq! Zamanı var!

Terror və ikili yanaşmalara cavab: ancaq beynəlxalq hüquq çərçivəsində mübarizə!

Müraciətdə çoxlu sayda faktları bir daha xatırlatmaq Mehriban Əliyeva siyasətçilərin, insan haqlarından və demokratiyadan dem vuranların ayılmasını təklif edir. Buyurun, Xocalıda "...təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb". Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. İndi qadınlara qarşı zorakılıqdan böyük hay-küylə danışanlar bilmirlərmi ki, Xocalıda 106 qadın qətlə yetirilib, 70 ahil

şəxs və 63 uşaq vəhşiliklə məhv edilib?! 56 insan diri-diri yandırılıb. Əli və vicdanı qanlı Serj Sarkisyan da həmin hadisələrlə bağlı deyib ki, ermənilər sübut etdilər ki, dinc insanları qətlə yetirə bilərlər!

Əslində, qorxaq və kölə ermənilər ancaq dinc sakinləri qətlə yetirməyi bacarırlar. Bəs nə üçün beynəlxalq təşkilatlar, insan haqlarından ağızdolusu danışan "Freedom House", "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatlar erməni zorakılığı və vandalizminə reaksiya vermirlər? Əvvəlcə, Azərbaycanın hər küncündə "siyasi məhbus", hər azərbaycanlı siyasətçinin sözündə bir "antidemokratiklik", hər milli azlıq evində "hüquq pozuntusu" axtarmaqla qərəzləri tam təsdiq edə bilərlər. Mehriban xanım Əliyeva bütün bunları və son vaxtlar Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin dinc aksiya keçirən soydaşlarımıza qarşı radikal erməni qüvvələri tərəfindən törədilən hadisələri nəzərdə tutaraq haqlı sual edir: "Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən "Freedom House", "Amnesty International" və "Human Rights Watch" təşkilatlarını töhrədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səsələrini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipliliq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər".

Ancaq bu təşkilatlardan heç bir səs yoxdur. Onlar cəsarətə və vicdana gəlib həqiqət deməkdən növbəti dəfə vaz keçməkdədirlər. Bununla uzun illərdir ki, davam edən erməni terroruna, siyasi radikalizminə və vəhşiliyinə gizli dəstək verdiklərini nümayiş etdirirlər. Belə şərtlər daxilində azərbaycanlılar necə davranmalıdırlar? Müraciətdə məsələnin bu tərəfi də konkret ifadə edilib. Azərbaycanlılar hər şeydən öncə, ermənilərin törətdikləri cinayətlərin obyektiv araşdırılıb, günahkarların cəzalandırılmasını müxtəlif tribunallardan təkidlə tələb etməlidirlər.

Bununla Qərbin hakimiyyət dairələri azərbaycanlıların bir toplum olaraq öz haqlarını, hüquqlarını və torpaqlarını qorumaqda qərarlı olduqlarına bir daha əmin olacaqlar. Eyni zamanda, illərdir erməni diasporunun Qərbdə yaratmağa çalışdığı məsum, əzabkeş, zülmə məruz qalmış "mədəni erməni" obrazı darmadağın olacaq. Əslində, bu proses gedir və artıq Avropada çoxları ermənilərin əsl kimliyini yaxşı görürlər. Sadəcə bunu açıq etiraf etməyə vicdan, ədalət duyğusu lazımı səviyyədə deyil.

Bütün bunların əsasında müraciətdə azərbaycanlıların necə fəaliyyət göstərməli olduğu da dəqiq ifadə edilib. Mehriban xanım Əliyeva deyir: "Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşməne layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq məsələsi çərçivəsində aparılmalıdır".

Birinci vitse-prezident dünya azərbaycanlılarını birgə hərəkət etməyə dəvət edir. Bu zaman ancaq hüquq çərçivəsində fəaliyyət göstərməyi tövsiyə edir. Azərbaycanlılar heç zaman ermənilər kimi vəhşi və terrorçu olmayıblar, bundan sonra da olmamalıdırlar. Azərbaycan haqlı mübarizəsində ədalətli olmağı, beynəlxalq hüququn normalarına tam əməl etməyi və qətiyyətli olmağı həmişə üstün tutub. Bu səbəbdəndir ki, "qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlayıq, bizim bir məqsədimiz var - Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək".

Beləliklə, Azərbaycanın Birinci vitse-prezidenti növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan həm müstəqil dövlət, həm də cəmiyyət olaraq müasirdir, demokratikdir, öz milli maraqlarını beynəlxalq hüquq normaları çərçivəsində qorumaqda qətiyyətlidir və bunun üçün lazım olan bütün sivil addımları atmaqdan çəkinməyəcək!

Kamal Adıgözəlov

XİN: BMT Baş Assambleyasının koronavirusa həsr olunmuş xüsusi sessiyasının birinci seqmenti başa çatıb

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyasının Koronavirus (COVID-19) pandemiyasına həsr olunmuş xüsusi sessiyasının işi ilə əlaqədar KİV-in sualını cavablandırıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirdilər ki, Leyla Abdullayeva bununla bağlı deyib: "İyulun 10-da rəsmi olaraq açıq elan edilmiş xüsusi sessiya BMT Baş Assambleyasının digər bütün sessiyaları kimi iki seqmentdən ibarət formatda keçirilir. Prosedur xarakterli qərarların qəbul edildiyi seqment artıq iyulun 21-də başa çatıb. Bu seqment çərçivəsində Baş Assambleyanın aşağıdakı 6 qərarı sükut proseduru vasitəsilə qəbul edilib və BMT Baş Assambleyasının rəsmi sənədləri olaraq dərc edilib:

-BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri seçilməsi barədə qərar;

- Xüsusi sessiyanın sədr müavinlərinin seçilməsi barədə qərar;

-Xüsusi sessiyanın əsas komitələrinin sədrələrinin seçilməsi barədə qərar;

-Xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə qərar;

-Xüsusi sessiyanın Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair qərar;

-BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, quruma üzvlük haqlarını ödəməyən və beləliklə, səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair qərar.

Qeyd edək ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul olunur. Müvafiq prosedura uyğun olaraq qərar layihələri 72 saat müddətinə BMT-nin bütün üzv dövlətləri arasında yayılır və bu müddətin sonunadək etiraz edən dövlət olmadığı təqdirdə qəbul edilir.

Koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil qərgahında tətbiq olunan məhdudiyətlərlə əlaqədar hazırda qurumun Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni, dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış videomüraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında daimi nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq.

Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar iyulun 10-dan başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT-yə üzv dövlətlər sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, videokonfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə olunduqdan sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcək".

Samir Şərifov: Pandemiyanın global iqtisadiyata mənfə təsiri ölkəmizin tədiyə balansının pisləşməsinə səbəb olub

Koronavirus pandemiyası global iqtisadiyyatda mənfə meylləri artırıb. COVID-19 virusunun dünya və ölkə iqtisadiyyatlarına vurduğu ziyanın miqyası çox böyükdür. Pandemiyanın vurduğu zərərlərdən qaçmaq üçün dövlət büdcəsində dəyişikliklərin edilməsinə ehtiyac duyulur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Maliyyə naziri Samir Şərifov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında deyib. Nazir bildirib ki, pandemiyanın global iqtisadiyata mənfə təsiri ölkəmizin tədiyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimi ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri proqnozlaşdırılardan da yaxşı səviyyədə yerinə yetirilib. "Qeyd olunmalıdır ki, birinci yarım ildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarım ildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlara yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır", - deyər Samir Şərifov vurğulayıb.

Beyrutda güclü partlayış baş verdi



Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. RİA-nın verdiyi məlumatda deyilir ki, partlayışdan sonra səmaya qırmızı tüstü qatı yayılıb. Partlayışın təsirindən limandan bir neçə km aralıda yerləşən evlərin şüşələri qırılıb. İnsidentin səbəbi belli deyil.

Azərbaycanda koronavirusdan daha 588 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 588 nəfər sağalıb, 226 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 32 min 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 28 min 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib. Aktiv xəstə sayı 4089 nəfərdir. Ötən müddət ərzində 751 min 246 test aparılıb. Bugünkü test sayı isə 6409-dur.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 04.08.2020
Ümumi yoluxanların sayı	32910
Yeni yoluxanların sayı	226
Ümumi sağalanların sayı	28348
Yeni sağalanların sayı	588
Aktiv xəstə sayı	4089
Ümumi test sayı	751246
Bugünkü test sayı	6409
Ümumi ölümlərin sayı	473
Bugünkü ölümlərin sayı	5

COVID-19 ilə mübarizə aparan italyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər



Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha verilən göstərişə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandır.

AZƏRTAC xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtalyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə

gəliblər.

İtaliyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri jurnalistlərə müsahibəsində Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişaf etdiyini bildirib: "Bu gün Mülki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reyslə Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle d'Aosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli infeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

Bizdə belə Atalar sözü var: "Əsl sadiq dost ağır gündə bilini". İtaliya pandemiyasının ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi dəstəyi unutmur. Beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissəsidir. İtaliya ölkəmizlə arasındakı dostluğu əməli fəaliyyətlərlə bir daha təsdiqləyir".

İtaliyadan gələn həkim briqadasının əlaqələndiricisi, kardioloq Nikolo Tomazoni vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə İtaliyanın təcrübəsini dost Azərbaycan ilə bölüşəcək. Vurğulayıb ki, italyalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, altı mütəxəssis təxminən iki həftə ərzində Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19-a qarşı mübarizədə və onun qarşısının alınmasında məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirəcək, həmçinin yerli orqanlarla əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycanın Səhiyyə Nazirliyi və digər qurumlarla görüşlər keçiriləcək.

"Səfər müddətində xəstəliyin müalicə və profilaktikası istiqamətində bizim mövcud protokollarımız üzərində müzakirələr aparılacaq. Pandemiyanın gələcək proqnozu barədə onların düşüncələri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən proqnozlar bizim üçün maraqlıdır. Payızda xəstəliyin digər respirator xəstəliklərlə yanaşı getməsi ehtimalı var. Bununla bağlı bizim müəyyən hazırlığımız, protokollarımız var", - deyər İdarə Heyətinin sədri vurğulayıb.

Yerlərdə pandemiya ilə bağlı xüsusi rejimli xəstəxanaların da ayrıldığını söyləyən Ramin Bayramlı deyib: "Qonaqlarımız həmin xəstəxanalarda da olacaq və bizim mütəxəssislərimizin yerlərdə həyata keçirdiyi tədbirlər, xəstəxanalarımızın təchizatı, həkimlərimizin hazırlıq səviyyəsi ilə tanış olacaqlar. Eyni zamanda, təcrübə mübadiləsi aparılacaq. Düşünürük ki, italyalı həmkarlarımızla birgə xüsusi rejimli xəstəxanalarımızda mütəxəssislərimiz üçün vebinarlar təşkil edək. Gündəlik fəaliyyətlə bağlı bizim mərkəzi tibbi qərargahda da müzakirələr aparılacaq. Əminlik ki, italyalı mütəxəssislərin bu dəstəyi və bizimlə birgə çalışması COVID-19-la mübarizəyə mühüm töhfələr verəcək".

Vüqar Rəhimzadə: “İşğalçı dövlətə “dur!” deməyin zamanı çoxdan çatıb”

Ermenistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri ilə daim dünyanın diqqətində olsa da, hələ də işğalçı dövlətə “dur!” demək problem olaraq qalmaqdadır. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi olmalıdır. Təəssüf ki, işğalçı dövlət bu prinsipləri kobud şəkildə pozur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların siyasətində bütün dövlətlərə ədalət meyarının tətbiqi üçün vahid mexanizm mövcud deyil.



Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, həmçinin ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn tətbiqinin zəruriliyinə təkid edir. Dövlətimizin başçısı İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan etdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, Azərbaycana gəldikdə isə bu sənədlərin icrası 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və bu dövlətlər dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməklə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, hörmətsizlik edilməsinə imkan verməməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata qarşı Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı. Nəzərə alsaq ki, bu gün beynəlxalq problemə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rol malikdir, bu halda Azərbaycana dəstəyin miqyası göz önündədir. Ölkəmiz bu uğura biri-birindən əhəmiyyətli diplomatik addımları, ən əsası real faktlara, həqiqətlərə əsaslanan təbliğati sayəsində nail olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əsaslı şəkildə öz əksini tapıb. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir sözlə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Əsas olan budur ki, bu qərar və qətnamələr kağız

üzərində qalmasın, real həyatda öz təsdiqini tapsın. Azərbaycanın 30 ildən artıqdır ki, dünyadan gözlədiyi məhz budur.

“Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 12 iyul təxribatı ermənilərin törətdikləri ilk hadisə deyil. Tarixin hansı dövrlərinə, eyni zamanda, günün hansı vaxtına diqqət yetirərsək, erməni təxribatının şahidi olarıq”, - söyləyən V.Rəhimzadə bildirib ki, təkə aşığdakı faktı qeyd etmək kifayətdir ki, ermənilərin məkrli niyyəti bir daha bellə olsun: “Qurban bayramı olmasına baxmayaraq, Ermənistan yenidən qoşunların təmas xəttində atəşkəsi dəfələrlə pozaraq bununla bütün dünya müsəlmanlarına öz hörmətsizliyini nümayiş etdirmişdir. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiyanı dövlət siyasətinə çevirən Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox insanlığa sığmayan vandalizm aktlarını törətmişdir. Bu kimi erməni vəhşiliklərini sadalamağımız səbəbsiz deyil. Ermənistanla törətdiyi təxribatlara görə hansısa ciddi sanksiyaların tətbiq olunmaması, “gözün üstə qaşın var” deyilməməsi onu daha da fəallaşdırır, işğalçılığı, terror və təxribatlarının miqyasını genişləndirməyə ruhlandırır”.

Baş redaktor vurğulayıb ki, Ermənistanın hər bir təxribatının qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınır. Bu, Azərbaycanın suveren hüququdur. Müstəqil dövlət olaraq öz ərazi bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumaq hüququndan irəli gələn addımlarıdır. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların kağız üzərində qalması ilə kifayətlənib otursularsa, bu, artıq dünyada hüquq probleminin pik həddə çatmasına, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin olmamasına bir işarədir. Bu gün Azərbaycan dövləti Ermənistanın 12 iyul təxribatına ona görə daha çox diqqət yönəldir ki, əgər işğalçı dövlətə ciddi beynəlxalq təzyiq göstərilseydi dünyanın əksər dövlətlərində, o cümlədən demokratiyanın beşiyi sayılan ABŞ-da azərbaycanlıların aidiyyəti qurumların icazəsi əsasında keçirdikləri

dinc aksiyalara, o cümlədən səfirliklərimizə, konsulluqlarımıza xarici ölkələrdəki erməni-daşnak tör-töküntüləri tərəfindən hücumlar edilməzdi. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribat beynəlxalq hüquq baxımından Azərbaycana qarşı təcavüzdür. İşğalçı dövlətin son təxribatlarına hansı tərəfdən yanaşsaq, bütün beynəlxalq konvensiyaların tələblərinə ziddir, hüquq normalarının kobud şəkildə pozulmasıdır, demokratik dəyərlərə hörmətsizlikdir. Azərbaycan tərəfinin hər bir addımını lupa ilə izləyib, ən xırda məqamı belə gözdən qaçırmayan, dərhal ölkəmizi demokratik dəyərlərə hörmətsizlikdə, yaxud demokratiyanın tələblərini pozmaqda ittiham edən beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti ermənilərin və erməni diasporunun törətdiyi əməllərə laqeyd yanaşmağı daha məqsədəuyğun hesab edir. ABŞ Dövlət Departamenti dünya dövlətlərində insan hüquqlarının qorunmasına dair illik hesabatlarında daim Ermənistanı demokratiyanın tələblərinə böyük hörmətlə yanaşan ölkə kimi dəyərləndirib. Bunun nəticəsidir ki, bu gün istər ABŞ-da, istərsə də digər ölkələrdə demokratik dəyərləri kobud şəkildə pozan ermənilərin təxribatçı hərəkətlərinə göz yummağı özləri üçün çıxış yolu hesab edirlər”.

“Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan diasporunun fəallığı, həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası istiqamətində atdığı addımlar göz qabağındadır. Bu gün dünya, eyni zamanda, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyinə, həmrəyliyinə şahididir. Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komitədə 4 nəfərin vəzifəsini dəyişməsi və 10 əməkdaşı işdən çıxarması da Azərbaycan diasporunun gücünü həzm edə bilməməsindən irəli gəlir. Artıq Ermənistan hakimiyyəti görür ki, müstəilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatlılıq erməni diasporuna dünyada cəryan edən proseslərə təsir etmək imkanını yaratsa da, bu gün artıq Azərbaycan diasporunun gücü həmin mifi dağıtmışdır. Xarici ölkələrdəki soydaşlarımızın vahid bir qüvvə kimi Azərbaycanın haqq səsinə dəstəkləməsi, təxribatlardan uzaq olaraq dinc yolla və qanuni şəkildə Ermənistanın vandalizminə qarşı etiraz aksiyaları keçirməsi dünyaya bir daha ədalət çağırışıdır. Son günlərdə Belçika və ABŞ-da günahkarların həbs olunması və istintaqın davam etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. İnanırıq ki, beynəlxalq hüququn norma və prinsiplərinin məkana və zamana görə tətbiqi tendensiyası bir kənara qoyularaq ədalət meyarı öndə saxlanılmaqla günahkarlar cəzalandırılacaq, bununla da aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inam fomaləşdirməq imkanını qazanacaqlar.

Bəhruz Quliyev: “Azərbaycanın gücünün artması “Human Rights Watch”ı ciddi narahat edir”

“Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, eləcə də dayanıqlı və inkişaf edən iqtisadiyyata, regional siyasi gücə malik olan Azərbaycan zaman-zaman bir sıra təşkilatları, xüsusilə də, erməni lobbisinin əlaltı olan “Human Rights Watch” kimi qurumları ciddi şəkildə narahat edir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.



Siyasi ekspert qeyd edib ki, daim anti-Azərbaycan xarakterli fikirləri ilə açıq-aşkar ultra-erməniçilik mövqeyini sərgiləyən təşkilatın rəhbər şəxslərinin ya erməni, ya da ermənipərəst olması artıq sirr deyil: “Adıçəkilən beynəlxalq şəbəkə erməni lobbisindən aldığı qrantlar və sifarişlər hesabına yenidən ölkəmizə qarşı revanş götürüb. Belə ki, təşkilat kimsənin ciddi qəbul etmədiyi qeyri-ciddi, dırnaqarası hesabatını yayıb. Halbuki belə şəər-böhtanların Azərbaycanın bugünkü reallıqları ilə heç bir əlaqəsi yoxdur”.

Bəhruz Quliyev qeyd edib ki, “Human Rights Watch” və onun Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitonson adı daim bənzər xarakterli məsələlərdə hallanıb: “Bayaq da qeyd etdiyim kimi, “Human Rights Watch” guya ki, humanizm prinsiplərindən çıxış etdiyini göstərsə də, əslində insan hüquqlarını pozan fəaliyyəti ilə daha çox tanınır, ona görə də, qurumun hesabatlari artıq dünyada ciddi qəbul olunmur. Mətbuatdan öyrəndim ki, bir müddət əvvəl ABŞ-in nüfuzlu “The Wall Street Journal” nəşri təşkilatın birtərəfli, ermənipərəst mövqeyi ilə bağlı kəskin xarakterli yazı ilə çıxış edib. Belə ki, Amerika nəşri Azərbaycanda insan haqları sahəsində vəziyyətə qərəz püskürən “Human Rights Watch”ın işğal altında olan ərazilərimizdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını əks etdirən məqalə ilə çıxış edib. Məqalənin müəllifi ABŞ-in Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki “Kohelet Policy Forum” mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçin fikrinə görə, “Human Rights Watch” riyakar fəaliyyəti ilə beynəlxalq ictimai rəyde ikrah hissi yaradır. Baxın, müəllif yazır ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitonson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordən çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitonson işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir. Bu faktı ortaya çıxaran amerikalı hüquqşünasa görə, Uitonsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi işğal olunmuş Dağlıq Qarabağdır. Yeni təcavüzkar Ermənistan bu regionu işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə hazırkı günə qədər də işğal altında saxlamaqdadır. Halbuki dünya birliyi bu işğal faktını pisləyir, Qarabağın məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır”.

Məqaləsinə “Lakin bu da son deyil” sözləri ilə davam edən siyasi ekspertin fikrinə görə, Uitonson erməni ailəsində göz açıb və 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib: “O, günü bu gün sosial media vasitəsi ilə Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir. Üstəlik, qondarma erməni soyqırımının tanınması üçün dəridən-qabıqdan çıxır. Əslində, Uitonson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda, Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

“Bütün bu sadalananlar və çoxsaylı faktlar sübut edir ki, on minlərlə insanlarımızın hüquqlarının pozulmasında - yurd-yuvalarından zorla çıxarılmasında, öldürülməsində, əsir və girov götürülməsində “Human Rights Watch” həmin reallıqları gizlətməyə, pərdələməyə çalışmaqda Ermənistanın təcavüzkarlığına riyakarcasına haqq qazandırmaqla əsas rollardan birini oynamaqdadır. Bu baxımdan, erməni məşası rolunu oynayan bu riyakar qurumun istənilən hesabati dürrüst qəbul olunmur, əksinə beynəlxalq aləm tərəfindən rədd edilir”, - deyir Bəhruz Quliyev diqqətə çatdırıb.

“Milli Şura”nın qeybət-xana şousu: bu dəfə insan ölümünə və karantinə sevindilər

Milli xainlər yığnağı özü-özünü ifşa etməkdə davam edir!

AXCP və “Milli Şura”nın “zoom toplantı” adı altındaki qeybət şousunun növbəti pərdəsində daha bir rəzil vəziyyət ictimai rəyin diqqətinə çatıb. SİA xəbər verir ki, istər indi, istərsə də daha əvvəlki şoularında xalqı, milləti, dövlətçilik maraqlarını ayaqlar altına alan, bu vasitə ilə düşmənlərimiz qədər sevindiklərini gizlətməyən siyasətbazlar toplumu bu dəfə karantin rejiminin uzanması məsələsində sevinc çığlıqlarını atıblar. Onlar seviniblər ki, əgər karantin müddəti uzanırsa, demək, insanlar işsiz qalacaq, çörək tıpaqacaq, eyni zamanda, dövlət belə bir çətin vəziyyətdə xalqın qayğısına qalmaq üçün bədcədən vəsaitləri xərcləməyə davam edəcək və s. Yəni fakt budur ki, xalq, millət düşmənləri olduqlarını açıq-aşkar bürzə edən bu yığnaq, hətta ermənilərdən bəzilər düşmənçilik hissi ilə alışb-yanmaqda davam edirlər.

AXCP, “Milli Şura”, eyni zamanda, onların Qərb ölkələrindəki sözcüləri qismində çıxış edən erməni lobbisinin nöqədləri dövlət-xalq həmrəyliyindən, birliyindən daha da azğınlaşaraq, adətən bu birliyi sarsıtmaq üçün yollar axtarırlar

Lakin bu gün hər kəs və bütün dünya bilir, dərk edir ki, koronavirus beləsi yalnız bizə deyil, bütün beşəriyyətə öz ziyanını vurmaqda davam edir. Hətta ən aparıcı ölkələrin iqtisadiyyatı, sənayesi, bədcələri istər-istəməz zərərə məruz qalır, müəyyən sosial problemlər yaranır və dövlətlər həmin problemlərin həlli üçün ilk növbədə xalqla, hətta daxillərindəki müxalifət təmsilçiləri ilə həmrəyliyə gedərək addımlar atırlar.

Söz yox ki, Azərbaycan dövləti və rəhbərliyi pandemiya elan edilən gündən başlayaraq qısa müddətdə bir çox nəhəng sosial layihələrə imza atdı, xalqın, millətin güzəranının normal məcrada qalması yönündə bütün müvafiq profilaktik tədbirləri gördü, qarşıya qoyulan məqsədlərə çatdı. Bu gün Azərbaycan xalqı digər dövlətlərdən fərqli olaraq çətinlikləri ciddi şəkildə hiss etməməklə yanaşı, dövlətin, dövlət başçısının hər zaman onun yanında olduğunu dərk etdi, anladı.

Lakin özlərini müxalifət adlandıran, lakin müxalifət pərdəsi altında aşkar düşmənçilik edən AXCP, “Milli Şura”, eyni zamanda onların Qərb ölkələrindəki sözcüləri qismində çıxış edən erməni lobbisinin nöqədləri dövlət-xalq həmrəyliyindən, birliyindən daha da azğınlaşaraq, adətən bu birliyi sarsıtmaq üçün yollar axtarırlar. Düzdür, onlar hər dəfə uğursuzluqlara düşər olurlar və olduqca, aqressivləşirlər. Bu baxımdan, onlar düşüncülər ki, maddi olaraq da hər birimiz itiririk və son olaraq buna görə dövləti ittiham edəcəyik və s. Ancaq yanılırlar, özü də kökündən! Daha dəqiq desək, əgər karantin rejiminin uzanmasına AXCP-“Milli Şura” cütünü sevinir, demək ki, onlar sübut edirlər ki, həqiqətən də xaindirlər!

Gəlin, həmin məsələni daha geniş şəkildə şərh edək. Sözügedən qeybət-xana şousunda ən çox sevinənlərdən biri və birincisi qurumun koordinasiya



mərkəzinin üzvü Gültəkin Hacıbəyli. Görək o həmin toplantıdakı sevinc çığlıqlarını necə şəhvtəle atıb: “Karantinə görə insanlar narahatdırlar, pulu, yeməyi azalır, dolanışıqı çətinləşir, bu da açıq-şəfə birmənalı olaraq bizə sərf edir”.

Gültəkin Hacıbəyli: “Karantinın uzanması və xalqın güzəranının pisləşməsi, birmənalı olaraq, bizim xeyrimizdir”

Yaxud, “...kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdır”, deyər şəhvtəle çığlıqlarını daha da artırır G.Hacıbəyli əlavə edib ki, “Milli Şura” bu məsələdə maraqlı olmalıdır (!-R.N.)

“Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salağ ki, pul paylayın, əl çəkməyə və beləliklə də, təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinın uzanması və xalqın güzəranının pisləşməsi, birmənalı olaraq, bizim xeyrimizdir”.

Göründüyü kimi, G.Hacıbəyli öz kirli maraqlarını əldə etmək üçün, hətta insanların koronavirusa daha çox yoluxmasına belə razıdır. Bu düşüncəyə isə yalnız və yalnız düşmən erməni sahib ola bilər. Çünki buna başqa cür ad da vermək olmur...

Rahim Hacıyev: “Heç kim bizi dəstəkləmir”

Qeybət şousunun polyaçisi adını qazanmış Rahim Hacıyev isə, öz “ağıllı” sərəməliyi ilə şikayət edir ki, onları kimse dəstəkləmir. “Heç kim bizi dəstəkləmir, kimin nə dostu-tanışı, sambalı müxalifətçilər varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar”, deyər bildirir. Maraqlıdır, məgər xalq onlar kimi xainlərə nəyə görə dəstək göstərməlidir ki? Məgər bu adı realığı dərk etmək istər R.Hacıyev, istərsə də onun yan-yörəsindəkilər üçün bu qədərmi çətindir?!

Eləcə də, qeybət-xana şousunun əsas aparıcısı hesab edilən daha bir xalq düşməni - Qənimət Zahid də R.Hacıyevin fikirləri ilə razılaşdığını bildirir və etifaf edir ki, hətta onları dəstəkləyən beş-üç nəfər belə, dəstək üçün öz xoşları ilə heç nə yazmırlar. Ona görə də “boynlarına yıxmaq” lazımdır ki, yazsınlar.

Qənimət Zahid: “Adamlar özləri öz xoşları ilə yazmaq istəməzlər, gərək boynlarına yükləyəsən”

Bu fikrin özündə bir çox idbarlıqları göstərmək olar. Avtoritarçılıq, ultra radikalçılıq, anarxiyaçılıq, milli xəyanətçilik və xalq düşmənçiliyi, eləcə də digər bu kimi elementlər. Bu baxımdan, Q.Zahidin “Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəməzlər, gərək boynlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı”, fikri artıq bu cür də qənaətə gəlməyə zəmin yaradır ki, onlar özlərinə dəstək statusu yazmaq üçün də adamları yükləyirlər, məcbur edirlərmiş. Eyni zamanda, fikir yazan ətrafları hərsinin bir neçə səhifəsi olan trollardan ibarətdir!

Arif Məmmədovun Avropaya donosçuluq “prizması” insanlara “əzabkeş erməni” təsirini bağışlayır!

Göründüyü kimi, bir müddət əvvəl neftin qiymətinin düşməsinə görə bir-birlərini təbrik edən bu ünsürlər öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə də razıdırlar. Bunlar koronavirusu xalq, dövlət üçün təhlükə deyil, özləri üçün bayram, şadınalığ hesab edirlər, eləcə də insanların ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşlarımızın maddi təminatının aşağı düşməsinə görə, sözün əsl mənasında, atılıb-düşürlər.

Yeri gəlmişkən, bu “zümərənin”, daha dəqiq desək, yığnağın daha bir əlaltısı, elə Q.Zahidin “Azərbaycan saati” adlandırdığı, lakin əqrəbləri erməni lobbisinə tərəf işləyən verilişinin tez-tez qonağı olan sabiq səfir Arif Məmmədovun bir fikri diqqətdən yayınmayıb. Bu satqın, dövlət və millət xaini deyib ki, onlar (“Milli Şura” və onun xaricdəki dəstəkçiləri-R.N.) sosial şəbəkələrdə daha aktiv olmalı, Avropaya məlumatları davamlı şəkildə (!-R.N.) verməlidirlər və s. Yəni donosçuluq xasiyyəti bu yığnağın köhnə xəstəliyidir desək, yanılmırıq. Əbas deyil ki, qeybət-xana şousunda Cəmil Həsəni “beynəlxalq aləmə müraciət” adı altında mətn yazdıqlarını, hətta ingilis dilinə tərcümə olunduğunu da etiraf edib. Ancaq bu məsələdə daha bir sual meydana çıxır. Əgər bu gün pandemiya təhlükəsi bütün dünyanı bürüyüb, arxalandığınız dövlətlər, təşkilatlar öz işlərini-güclərini atıb, sizin kimi siyasi polyaçilərin, sirk klounlarının “ah-nalələrinəmi”, yoxsa ki, “əzabkeş nağıllarınımı” qulaq verəcək? Səhv edirsiniz quru bəylər və dəyərsiz xanımlar G.Hacıbəyli, çox səhv edirsiniz. Səhv edirsiniz ona görə ki, artıq beynəlxalq aləm də sizlərin kim olduğunuzu yaxşı bilir və xüsusilə son illərdə kimsənin marağında olmağınız da buna sübutdur. Sizləri pəjmürdə edən və azğınlaşdıran daha bir məsələ isə, Azərbaycan dövlətinin diplomatik uğurlarının erməni lobbisinə qurşaqaltı zərbəsidir. Əgər bu gün erməni aşnalarının özləri bunu dövlət səviyyəsində etiraf edirlərsə, demək ki, erməni lobbisi ilə yanaşı, sizlərin də siyasi sonunuz çoxdan çatıb. Son akkordlarınızı isə, məhz Azərbaycan xalqı vuraçaq. Çünki Azərbaycan xalqına sizin kimi xain, satqın ünsürlər heç vaxt lazım olmayıb, bundan sonra da olmayacaq. Siyasi zibilxanadakı zibil urnalarınız da artıq çoxdan hazırlanıb, gedib gərəksiz ömrünüzün sonlarını da həmin umalardə başa vura bilərsiniz...

Rövşən NURƏDDİNOĞLU

Ehsan Zahidov: “Rayonlara yalnız ölkədaxili hərəkətinə icazə verilmiş şəxslər buraxılacaq”

Nazirlər Kabineti yanında

Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqustun 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. AZƏRTAC-ın xəbərinə görə, bunu mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib: “Həmin şəhər və rayonlara giriş və çıxış nəzarət əvvəlki dövrə olduğu kimi, xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icazə.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çixış da eyni qayda ilə tənzimlənir”.

Ermənistanın Latviyadakı səfiri ölkəsini rüsvay etdi

“Ermənistanın Latviyadakı səfiri

Tiqrən Mkrtiçyan olduğu ölkənin latvia.lv saytında başdan ayağa saxtakar, əsassız, Azərbaycan və Azərbaycan Prezidentinə qarşı yalan fikirlərlə dolu məqalə çap etdirib. Səfir Tovuz hadisələrinin bütün fraqmentlərdə 180 dərəcə əks müstəvidə yalanlar danışır ki, bu öz yerində, həm də bu fraqmentlərdə Ermənistanın nəinki bədcədən “qarın otaran” diplomatlarının, hətta baş nazirin özü üçün cavabı yətinə verilib”. SİA-nın məlumatına görə, bunu açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bizim vacib və əsas saydığımız bir məsələni üstündə dayanmağımız gərəkdir: “Səfir Latviya mediasında deyir ki, Tovuzda azərbaycanlı və erməni kəndləri olan Ağdam və Çinarlı üz-üzə mövqələrdə yerləşir. Səfir özü üçün puç məntiqi ilə hamını aldada biləcəyinə sadələşməsinə inanaraq deyir ki, Azərbaycan rəhbəri 12 iyul hadisələri vaxtı öz hərbi atəş nöqtələrini Ağdam kəndində dinc əhalinin yaşayış evlərinin arasında yerləşdirib. Üz-gözündən “sütül qoxuyan” və bu posta normal bir həyat və diplomatik təcrübəsi olmadan gəlib çıxdığı aydın görünən bu səfirin nə demək istədiyi tam aydındır. Bu ikiyaqlı dünya rəyini çəşdirmək istəyir. Guya Azərbaycan rəhbərliyi bu taktikanı ona görə seçib ki, ermənilər dinc kənd sakinlərini atəşə tutmaqda ittiham edə bilsin. Səfir diplomat təfəkkürünə qəti yaraşmayan tərzdə özü-nü aldadır”.

Politoloq bildirib ki, əvvəla, Azərbaycan xalqı və rəhbərliyi əla bilir ki, Ermənistanın dövlət elitası faşizmdən motiv aldığı üçün onlarda humanizm deyilən şeydən əsər-ələmət ola bilməz: “İkincisi ermənilər azərbaycanlıların humanist təsəvvürlərinin tam əksinə olaraq hətta dinc sakinləri belə tikə-tikə doğraya biləcəklərini Xocalıda artıq sübut ediblər. Bunu keçmiş prezident Sarkisyan bütün dünyanın oxuduğu bir kitabda deyib”. A.Quliyev vurğulayıb ki, bütün bu faktlar olduğu halda Azərbaycanın dinc yaşayış məntəqəsində hərbi atış məntəqəsi yerləşdirməsinə heç bir məntiq qalmır: “Məsələ burasındadır ki, dünya da ermənilərin nələrə qadir olduğunu artıq bilir və təbii ki, iyul hadisələri vaxtı Azərbaycanın kənd evləri arasında guya atış nöqtəsi yerləşdirməsi barədə dövlət bədcəsindən daha çox pul oğurlamaq məqsədi güdən “qarın otaran” bir səfirin müsahibəsinə inanmaz”.

Aysel Məmmədova

Avropanın münaqişələrə yeni yanaşması: erməni diplomatiyası acizdir

Avropa Parlamentinin üç sənədi: ədalətə doğru atılan addımlar

Almaniya kansleri Angela Merkelin Avropa İttifaqının (Aİ) tarixinin ən çətin mərhələsində olduğu haqqında söylədiyi fikir ekspertlərin ciddi marağına səbəb olub. İlk dəfədir ki, bu dərəcədə yüksək səviyyədə təşkilatın iki ən böyük iqtisadi gücündən birinin rəhbəri mövcud vəziyyətin mürəkkəbliyindən və qeyri-müəyyənliliyindən açıq danışır. Əlbəttə, xanım A.Merkelin arqumentləri kifayət qədər əsaslıdır. Ekspertlər hesab edirlər ki, kanslerin işarə etdiyi çətinlik Aİ-nin fəaliyyətinin demək olar ki, bütün sferalarını əhatə edir. Buraya siyasi, iqtisadi, maliyyə, sosial, təhlükəsizlik, daxili inteqrasiyanın vəziyyəti ilə yanaşı, xarici siyasətdəki bir sıra boşluqlar da daxildir. Aİ-nin "Breksit"lə bağlı Londonla apardığı danışıqlar isə kifayət qədər əsəbi mühitdə keçir.

Lakin Aİ global geosiyasi miqyasda cərəyan edən hadisələrin fonunda daha çox xarici siyasətdəki qeyri-müəyyənlilikdən əziyyət çəkir. Brüsseldə anlamağa başlayırlar ki, münaqişələrin həllinə yanaşmalarda qüsurlar vardır. Daha konkret desək, Brüssel heç də bütün hallarda ədalətli və obyektiv ola bilmir. Bunun bariz nümunəsi Aİ-nin sözdə deyil, realıqda Ermənistan-Azərbaycan münaqişəsinə olan münasibətidir.

Müşahidələr göstərir ki, Aİ bu vəziyyəti dəyişməyə meyillənib. İyun ayında baş verən üç hadisə bu baxımdan maraqlıdır. Onlardan biri Avropa Parlamentinin üç üzvünün Ermənistanın Azərbaycanın işğal altındakı bir sıra bölgələrinə magistrat yol çəkmə planı ilə bağlıdır. Avropalı deputatlar rəsmi İrəvanın bu hərəkətini kəskin tənqid edərək onu regionda sülhə maneə yaradan addım kimi qiymətləndiriblər. Bu zaman onlar konkret və açıq şəkildə Ermənistanı işğalçı adlandırılar. Bu, irəliyə doğru bir addımdır.

İkinci hadisə Aİ-nin iyun sammiti ərəfəsində Şərqi Tərəfdaşlığına üzv olan ölkələrin rəhbərlərinin videokonfrans vasitəsilə qatıldığı tədbirin təşkili ilə əlaqəlidir. Həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak ediblər.

Üçüncü hadisə isə Avropa Parlamentinin iyun sammitinə Petras Auštrevičyus (Litva) tərəfindən hazırlanmış tövsiyə sənədi ilə bağlıdır. Sənədin hazırlanmasında Radoslav Sikorski, Anna Fotiqa (hər ikisi Polşa XİN-in keçmiş rəhbərləri olub), Attila Ara-Kovaç (Macaris-



Avropanın münaqişələrə yeni yanaşması: erməni diplomatiyası acizdir



tan) və Marketa Qreçorova (Çexiya) da iştirak ediblər. Bu tövsiyələr əsasında Avropa Parlamenti "Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərqi Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə" adlı qətnamə qəbul edib.

Azərbaycan Prezidentinin ədaləti və qətiyyəti: Paşinyan məcburən susdu

Biz bu məqalədə son iki hadisə üzərində geniş dayanmağa çalışacağıq. Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdə Ermənistanın təcavüzkarlığı ilə bağlı konkret, tutarlı və ittihamedici əsaslı faktlarla danışmasından çox narahat olur. Erməni siyasətçilər görürlər ki, Azərbaycan tərəfi faktiki olaraq diplomatiya sahəsində onların bütün arqumentlərini puça çıxarıb. Buna qarşılıq olaraq rəsmi İrəvan da nələrdənsə bəhs etməyə cəhd göstərir. O cümlədən N.Paşinyan Şərqi Tərəfdaşlığı ilə bağlı təşkil edilən videokonfrans formatında sammitdə Azərbaycanın ünvanına uydurma ittiham irəli sürməyə çalışdı. O, Azərbaycanın qəhrəman zabiti Ramil Səferovun dövlətimizin bayrağını təhqir edən erməni zabiti neytrallaşdırmasını terror kimi qələmə verməyə çalışdı. N.Pa-

şinyan hətta gülünc bir tezis irəli sürdü: Dağlıq Qarabağdakı ermənilər "balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir".

Xocalıda insanları diri-diri oda və quyulara atan, hamilə qadınların qarnını yaran, qocaların başının dərisini soyan, həddi-buluğa çatmamış qızlara təcavüz edən erməni quldurlarının bu cür danışması həyasızlığın son həddidir. Təbii ki, həmişə dövlət başçısı kifayət qədər sərt və əsaslı surətdə onların cavabını verib. Şərqi Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Prezident dəqiq və konkret tarixi faktlara əsaslanan fikirləri ilə N.Paşinyanı yerində oturdub.

İlham Əliyev vurğulayıb ki, çıxışında dedikləri beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Azərbaycanın dövlət başçısı ifadə edib: "Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğal altındadır". Burada hansı fikirdə yanlışlıq vardır? Bütün dünya bu faktları artıq əzbərləyib. Həmin faktlara irad tutmaq ancaq cahillərin işi ola bilər.

Fikirlərinə davam edərək Azərbaycan Prezidenti vurğulayıb: "Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilməmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal etmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qə-

namələrə, habelə ATƏT, Qoşulma Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir".

Bu fikirlərdə də tam obyektiv tarixi faktlar öz əksini tapıb. Və bütün bunlara görədir ki, "danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" Buradan çıxan məntiqi nəticə isə belədir ki, "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

İstənilən sağlam düşüncəli insan üçün burada qaranlıq və qeyri-obyektiv zərrə qədər söz yoxdur. Hamısı konkret fakta əsaslanan fikirlərdir. Həmin kontekstdə İlham Əliyevin çıxışını konkret tezislə yekunlaşdırması tamamilə məntiqidir. Azərbaycan rəhbəri təmkinlə vurğulayıb: "Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistan ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edədim".

Bəli, fakt faktlığında qalır: Ermənistan rəhbərliyi həmişə vəhşilik törədən, dinc sakinləri kütləvi qətlə yetirən terrorçuları "milli qəhrəman" kimi qəbul edirlər. Onlar

birbaşa dinc insanı qətlə yetirməyə gücü çatan ermənilərə üstünlük verirlər. Və bu bağlılıqda Karapetyan tək deyildir. Ermənilərin son 300 ildə tarixinə nəzər salanda, Karapetyan kimi yüzlərlə əliqanlı terrorçunun milli qəhrəman kimi tərifini tapmaq olar. Məsələn, faşist cəlladı qaniçən Qaregin Njde! Zəngəzurda, Vedibasarda, Göyçədə, Qarabağda, Naxçıvanda minlərlə dinc türkün və başqa xalqların nümayəndələrinin qanına susamış bu caniyə, faşistlərlə birgə qətləmlər törədən terrorçuya İrəvanın mərkəzində heykəl qoyublar. N.Paşinyan bu ikiüzlülükdən və terrorçu xislətdən utanmırsa, bu, onun psixoloji identiklik problemidir.

Digər tərəfdən, erməni siyasətçilərin getdikcə daha çox bu kimi əsassız faktlara və qeyri-obyektiv siyasət səbəbləri vardır. Onlar görürlər ki, artıq indiyə qədər dünyanın başını qatdıqları uydurma bəhanələr, fikir azdırmaları keçmiş. Məsələn, erməni liderlər bir zamanlar Ermənistan-Azərbaycan münaqişəsinə dini müstəviyə atmağa çalışdılar. Onlar dəridən-qabıqdan çıxarıldılar ki, azərbaycanlılar dini dözümsüzlüklərinə görə xristian ermənilərə qarşı aqressivlik göstəriblər. Lakin Azərbaycan rəhbərliyinin həyata keçirdiyi sanballı beynəlxalq tədbirlər, dövlət səviyyəsində aparılan multikulturalizm siyasəti erməni saxtakarları və böhtançıların mövqelərini darmadağın etdi. İndi dünyada heç bir ciddi siyasətçi azərbaycanlıların başqa xalqlara dözümsüz olduğuna inanmır, əksinə, onları əsl sülh və barış insanları olduğuna əmindirlər.

Bundan başqa, erməni liderlər Azərbaycanın təqdim etdiyi tarixi

Avropanın münaqişələrə yeni yanaşması: erməni diplomatiyası acizdir

faktlara qarşı heç bir iş görə bilmirlər. Onlar beynəlxalq hüquq normalarını ustalıqla arqument kimi irəli sürən Azərbaycan rəhbərliyinin bu cür siyasi-diplomatik həmlələri qarşısında getdikcə daha aciz duruma düşməkdədirlər. Bəs onda nə etməli? Görünür, çıxış yolu kimi ermənilər humanizm anlayışını istismar etməyə çalışırlar. Bu zaman onların yalanlarına bir sıra Avropa qurumlarında Azərbaycana qarşı süni insan haqları və siyasi məhbus oyunları da yardım edir. İndi N.Paşinyan həqiqəti yalan, yalanı isə həqiqət kimi qələmə verməklə həm insan haqları, həm də siyasi məhbus anlayışları üzərindən spekulasiyalara can atır. Lakin hər dəfə də Azərbaycan Prezidentinin obyektiv, dəqiq tarixi faktlara əsaslanan məntiqi arqumentləri qarşısında diz çökür.

Bunların fonunda Avropa Parlamentinin də daha qətiyyətli və konkret mövqə tutmağa başlaması təsadüfi görünmür. Azərbaycan rəhbərliyinin fəal və yerində müdaxilələri Aİ-nin öz mövqeyinə düzəliş etməsi zərurətini ortaya qoyur. Bunun təsdiqlərindən biri yuxarıda vurğuladığımız qətnamədir. Aİ-nin iyun sammitinə tövsiyə kimi qəbul edilən qətnamədə rəsmi İrəvanın tutduğu mövqenin tam yanlış olduğu maddə-maddə aydın olur.

Diplomatik fiasko: təcavüzkara sərt xəbərdarlıq

Qətnamədə ayrıca vurğulanır ki, onun müddəaları 2010-cu ildə Avropa Parlamentinin qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər" adlı qətnaməyə əsaslanır. Həmin qətnamədə birmənalı olaraq Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin təmin edilməsinin əhəmiyyəti məsələsi yer alıb. Sənədin 8-ci və 10-cu bəndlərində Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş Azərbaycan əraziləri "işğal edilmiş ərazilər" adlandırılıb. 2020-ci ilin iyun ayında qəbul edilən qətnamədə isə erməni tərəfi və havadarları millətlərin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı müəyyən fikir formalaşdırmağa çalışıblar. Lakin onların bu cəhdləri baş tutmayıb. Avropa parlamentarilərinin bu qətiyyətli mövqeyi onu göstərir ki, Aİ artıq siyasi oyunlara ortaq olmaq istəmir. Münaqişələrin həllinə ədalətli yanaşmağa çalışır. Bu səbəbdəndir ki, Avropa Parlamenti konkretiyə daha çox meyl etməkdədir. Bu məqamı vurğulanan sənədin müddəalarından aydın görmək mümkündür.

Qətnamənin preambulunun bir bəndində vurğulanır ki, Şərqi Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hələ də həllini tapmamış regional münaqişələr, xarici təcavüz və "bu ölkələrin bəzilərinin ərazilərinin işğal olunmasının davam etməsi" səbəbindən təhdid altındadır.

Daha sonra qeyd edilir ki, bu cür vəziyyət insan haqları ilə bağlı durumu korlayır, inkişaf və sabitliyə maneədir. Bütün bunlar Aİ-nin regionda nəzərdə tutduğu layihələrin reallaşmasına ciddi əngəllər təşkil edir. Bu fikirlərdən sonra sənəd müəllifləri Rusiyanın aqressiyada, qanunsuz işğalçılıqda ittiham edirlər. Onun aneksiya siyasəti yeridiyini yazırlar. Bu isə bütövlükdə Avropa təhlükəsizliyinə təhdiddir.

Vurğulanan bəndi hissə-hissə analiz etdikdə, geosiyasi və siyasi məzmunlu maraqlı nəticələr əldə etmək olur. Avropa Parlamenti hesab edir ki, Cənubi Qafqazda geosiyasi müstəvidə başlıca problem region ölkələrinin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə təhlükələrin mövcudluğu ilə bağlıdır. Yəni illərdir ermənilərin arqument kimi arxasında gizlənmək istədikləri millətlərin öz müqəddəratını təyin etmə məsələsinin buraya aidliyi yoxdur. Çünki regionda hər bir millət öz müqəddəratını artıq təyin edib və burada üç dövlət formalaşmışdır (Ermənistan formal da olsa, dövlət adlanır). Deməli, Dağlıq Qarabağda yaşayanların öz müqəddəratını həll etmək kimi problem yoxdur. Onlar müstəqil Azərbaycan dövlətinin vətəndaşları kimi müqəddəratlarını həll ediblər. Əhəmiyyətlidir ki, məhz bu məqam iyun sənədinin məzmununda aydın ifadə olunub.

Bu məntiqə sənəd müəllifləri açıq göstərir ki, regiondakı münaqişələrin həll edilməsi hər üç ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə təhdiddir. Onda Aİ üçün münaqişələrin ədalətli həlli məsələsinin daha da aktuallaşdığı nəticəsini çıxara bilərik. Lakin burada, haqqında bəhs etdiyimiz sənəddə göstərilirdiyi kimi, ciddi maneələr mövcuddur. Onların sırasında regiona kənar müdaxilələr, aqressiyalar və qanunsuz işğallar başlıca yer tutur. Konkret dövlətin adı da çəkilir. Ancaq, bircə, burada bir vacib faktı unudurlar (və ya bilərəkdən yazmırlar).

Məsələ ondan ibarətdir ki, regionda münaqişələrin həll olunmasına başlıca maneələrdən biri də Ermənistanın təcavüzkar siyasətinə davam etməsidir. Məhz Ermənistan avontürüst, antidemokratik və qeyri-konstruktiv xarici siyasəti əsasında münaqişənin həlli ilə bağlı aparılan danışıqları çıxılmaz salır və faktiki olaraq onun həllinin qarşısını alır. Rəsmi İrəvan beynəlxalq təşkilatların, o cümlədən Aİ-nin bütün şərtlərini qulaqardına vurur (daha doğrusu, havadarları ona bu imkanı yaradırlar, çünki Ermənistanın özünə qalsa, bir gün də işğal etdiyi torpaqlarda qala bilməz), vasitəçilərin dediklərinə qətiyyət əməl etmir. Rəsmi İrəvan həmişə

sözdə sülhdən danışır, reallıqda isə həll prosesini pozur.

Bu səbəblərdən sənəddə Rusiyadan çox Ermənistanın adı çəkilməlidir. Lakin təəssüf ki, hələ də Aİ bu qətiyyətin sahibi deyil və ya öz istəmir. Həmin səbəbdən də Avropa Parlamenti nə qədər konkret və dəqiq fikirlər ifadə etsə də, real olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli çətinliklərlə qarşılaşmaqdadır. Birbaşa təcavüzkarın adı çəkilməli və onun qarşısında tələb qoyulmalıdır. Regionda bütün dövlətlər konstruktiv davranmasalar, heç bir münaqişə həll edilən deyil və bu da kənardan müdaxilələr üçün geniş imkanlar yaradır.

Bütün bunlara görədir ki, sənədin sonrakı bəndlərində də vurğulandığı kimi, Aİ-nin və Şərqi Tərəfdaşlığı ölkələrinin təhlükəsizliyi ciddi risklərlə üz-üzədir. Regional əməkdaşlıqda dayanıqlı və hərtərəfli inkişafa, cəmiyyətlərin barışına nail olmaq mümkünsüzdür. Eyni zamanda, belə vəziyyətdə silahlı avontüralara yol açıq qalır ki, bu da Aİ-nin münaqişələri dinc vasitələrlə həll etmək xəttinə uyğun gəlmir. Sənəddə aydın göstərilir ki, sərhədlərin zorla dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması kimi halların aradan qaldırılması yalnız diplomatik yolla mümkündür. Ermənistan tərxiatçı və aqressiv mövqə tutursa, Aİ-nin bu prinsipi həyata keçirməsi imkansızdır. Bununla məsələlərin hamısı rəsmi İrəvanın kənar qüvvələrin əlində oyuncaq olmasına, təcavüzkar niyyətlərindən əl çəkməsinə bağlanırsın.

Beləliklə, Avropa Parlamenti faktiki olaraq rəsmi İrəvanın bütün ümidlərini puç edib. Onun dalbald qəbul etdiyi sənədlərdə daha konkret mövqə tutması bütövlükdə vəziyyətin dəyişdiyini göstərir. Görünür, Avropa İttifaqı yaxşı anlayır ki, regionda nüfuz qazanmaq üçün

hər şeydən öncə obyektiv və ədalətli olmalıdır. Avropalılar nə qədər qeyri-konstruktivlik nümayiş etdirirlərsə, beynəlxalq hüququ pozurlarsa, onların regionda uğur qazanmaq şansı da bir o qədər azalır. Həm də ona görə ki, Cənubi Qafqazda əsrlərdən təsirə malik olan dövlətlər hər cür əsassız və uydurma məsələdən Avropanın əleyhinə istifadə etməyi bacarırlar. Onların burada güclü təbliğat məşini vardır. Bu onu göstərir ki, Avropa İttifaqı bu gün sənədlərdə yazdığı sabah fəaliyyəti ilə dəstəkləməsə, heç bir şey dəyişən deyil - nə regiondakı münaqişələr həll olunandır, nə də Aİ-nin burada geosiyasi güc kimi möhkəmlənməsi mümkündür.

Belə çıxır ki, vurğulanan sənəddə müəyyən konkretliklərin ifadə edilməsi ilk növbədə Avropa İttifaqının özü üçün lazımlıdır. Yəni də Almaniyanın kanslərinin sözlərinə qayıtmaq olar. Aİ özü üçün mürəkkəbləşdirdiyi və çətinləşdirdiyi vəziyyətdən ədalətə, obyektivliyə və hüquqa əməl etmədən çıxma bilməyəcək. Bu isə həm təşkilatın, həm də onun qonşularının təhlükəsizliyi üçün təhdidlərini qalacağı anlamına gəlir. Eyni zamanda, Cənubi Qafqazda Ermənistan kimi təcavüzkar və kənar təsirlərdən tam asılı olan ölkə regionda işğalçılıq siyasətindən əl çəkməyəcək. Bununla onsuz da risklərlə dolu olan müasir dünyada dayanıqlı sabitliyə nail olmağın yolları bağlanmış olacaq.

Digər nəticə Azərbaycanın regional və global miqyasda real olaraq sülhyaradıcı, müstəqil və suveren bir dövlət olduğunun tam öz təsdiqini tapması ilə bağlıdır. Aİ-nin mövqeyində konkretiyə doğru dəyişikliyin başlıca səbəblərindən biri bundan ibarətdir. Azərbaycan həm etibarlı tərəfdaş, həm də sülhsevər dövlətdir!

Kamal Adıgözəlov

Bəzi şəxslərin 190 manatlıq ödənişi ala bilməmələrinin səbəbi açıqlandı



“Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manatlıq birdəfəlik ödəmə edilib”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, "Məşğulluq haqqında" qanuna əsasən, birdəfəlik ödəmə işsiz kimi qeydiyyatdan alınan şəxslərə verilir: "Bundan sonra epidemioloji vəziyyət nəzərə alınaraq 16 şəhər və rayonda məhdudiyətlər tətbiq edilmişdi. Həmin yerlərdə də yaşayan və 190 manat alan şəxslərə yenidən 190 manat ödəniş etdik. Biz bu proqramı şəffaf şəkildə icra etdik. Torpaq və pay mülkiyyətçiləri məşğul şəxslər sayılır. Bu mənada həmin şəxslər məşğul şəxslər hesab olunur. Hazırda məşğulluq mərkəzlərində 26 minə yaxın iş yerləri var. 190 manatla bağlı şikayətlər nazirlik tərəfindən araşdırılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev göstəriş verib". Nazir müavini qeyd edib ki, uzun müddət bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir: "Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa gəlib həmin kartı götürəcək".

Sevinc Həsənova: Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə heç bir təsiri olmayacaq



Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi müsbətdir. Qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırıldığına görə atılan addımları zəruri hesab edir.

İsa Həbibbəyli: “Karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır”

“Bu gün əldə olunan nəticələr ölkəmizdə pandemiya qarşı aparılan uğurlu mübarizə tədbirlərinin bariz nümunəsidir. Lakin karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır.”



Hazırda dünyanın 200-dən çox ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada COVID-19 daşıyıcılarının sayı artmaqdadır. Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı vəziyyət ölkə Prezidentimiz İlham Əliyev tərəfindən vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü. Bu fikirləri AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, avqustun 5-dən SMS icazə ləğv olunur: “Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitariya-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitariya-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşaldılmanın tətbiqinə qərar verilmişdir. Operativ Qərargahın məlumatına görə, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icazə.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur”.

Millət vəkili onu da vurğulayıb ki, bəşəriyyətin qlobal probleminə çevrilmiş pandemiya ilə mübarizə məqsədilə demək olar ki, bütün dövlətlərdə müxtəlif tədbirlər həyata keçirilsə də, onların heç də hamısı bu istiqamətdə müsbət nəticələr əldə edə bilmir: “Lakin respublikamızda virusun qeydə alınmasından sonra dövlət başçımız İlham Əliyevin düşünülmüş və vaxtında təxirəsalınmaz addımı nəticəsində bu gün bu nailiyyətlərə nail olunub. Belə ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və respublikanın bütün ərazilərində monitorinqin aparılması üçün ekspert qrupları təşkil olundu. Sonrakı günlərdə qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı. Bunun nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, faciəvi

tendensiya baş vermədi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır: “Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.

“Bütün bu uğurlu addımlarda məqsəd vətəndaşların sağlamlığı və rifahı naminə olubdur” deyən İ.Həbibbəyli bildirib ki, bu çətin günlərdə xalqımızın milli həmrəylik nümayiş etdirməsinin göstəriciləridir: “Vətəndaşlar Prezident İlham Əliyevə ünvanladıkları məktublarında həyata keçirilən bütün tədbirləri yüksək qiymətləndirərək dövlət başçısına, eləcə də öz qayğısını insanlardan əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirir, ən səmimi arzularını ifadə edirlər.

Beləliklə, ölkə ictimaiyyəti bu çətin günlərdə bir daha yanında öz liderini, onun qayğısını, dəstəyini gördü. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin bu global təhlükədən alınacağı qayğısını və insanların çətinlik çəkməməsi üçün nə lazımdırsa etdi”.

“Lakin bu gün karantin rejiminin yumşaldılması insanlarda rahatlıq yaratmamalıdır”- deyən İ.Həbibbəyli əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin qərarlarının və dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticəsi olaraq avqust ayının 5-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına başlanılıb, bəzi sahələrdə çalışan insanların fəaliyyətinə icazə verilib. Bu heç də koronavirus təhlükəsinin bitdiyi, virusun yoxa çıxdığı demək deyil! Karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. Küçəyə çıxan insanlar qoruyucu vasitələrdən kütləvi halda istifadə etməlidir, sosial məsafəni qorumağa çalışmalıdır. Məhdudiyyətlər götürülsə belə, insanlar mənəvi məsuliyyət daşmalıdır. Çünki dövlət dövlət üzərinə düşəni edib, artıq növbə vətəndaşlarındır. Əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar. Vətəndaşların belə tez arxayınlaşması hər birimizi narahat etməlidir”.

İ.Həbibbəyli bildirib ki, ölkə Prezident dəfələrlə xəbərdarlıq edib ki, karantin rejiminə əməl etmək lazımdır: “Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən dövlət başçımızın təhlükənin ilk anından “Biz birlikdə güclüyük” irəli sürdüyü çağırışı bir daha dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləridir, xalqına qayğısıdır. Ona görə də, karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır, qaydalara əməl etməliyik!”.

R.HÜSEYNOVA

Rayonlara “icazə.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq

Rayonlara yalnız ölkədaxili hərəkətinə “icazə.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq. Bunu mətbuat nümayəndələrinin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək: “Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.



Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarət əvvəlki dövrdə olduğu kimi, xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icazə.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıkış da eyni qayda ilə tənzimlənir”.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 112.759.464,65 AZN, 213.577,88 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Azər Badamov: “Azadlıq” və “Amerikanın səsi” radioları ermənipərəst qüvvələrin təsiri altındadır



“Azərbaycanın Milli Ordusu həm təmas xətdə, həm də ölkə arası sərhəddə ermənilərin törətdiyi təxribatlara tutarlı cavab olaraq geri oturdulub və həyata keçirmək istədiyi hər bir təxribatın nəticələri düşmənimiz üçün ağır nəticələrlə sonlanıb və həmçinin Azərbaycanın uğurla apardığı xarici siyasəti ölkəmizin ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırmağımıza imkan verib. Qeyd etmək olar ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü və münacişən BMT TŞ-nin qətnamələri əsasında, ölkəmizin ərazi bütövlüyü

çərçivəsində həll olunmasının dəstəklədiklərini ifadə edirlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputatın sözlərinə görə, Azərbaycan Diaspora təşkilatlarının uğurlu fəaliyyəti sayəsində xarici ölkələrdə qanuna uyğun razılaşdırılmış dinc aksiyalara qarşı erməni terror təşkilatlarının nümayəndələrinin cinayətkar əməllərinin şahidi oluruq: “Bütün bunlar onu deməyimizə imkan verir ki, ermənilər həm beynəlxalq siyasi arenalarda, həm də törətdikləri təxribatlarda Azərbaycana ududur. Belə bir zamanda ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq”, “Amerikanın səsi” radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığını, aqressiv davranışlarının müşahidə edirik”.

A.Badamov vurğulayıb ki, birinci onu qeyd etmək istəyirəm ki, bu radioların davranışları heç də ABŞ-ın Azərbaycan dövlətinə qarşı mövqeyinin ifadəsi olduğunu düşünmürəm: “Çünki, ABŞ-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ABŞ ölkəmizin mövqeyini hər zaman dəstəkləyir. Amma bu radioların qərəzli mövqeyi isə onu göstərir ki, “Azadlıq” və “Amerikanın səsi” radioları müəyyən dairələrin və ermənipərəst qüvvələrin təsiri altındadır. Bu müəyyən dairələr və ermənipərəst qüvvələr çiçəklənən və güclənən Azərbaycandan qorxurlar. Bu radiolarda heç vaxt bizim kimi ölkələr barəsində obyektiv fikirlərin ifadəsinə əhəmiyyət verməmişəm. Bunların özünə uyğun siyasi kursu var ki, bu da ədalətsizliyin və qərəzin üzərində formalaşmış. Dünya ictimaiyyəti Azərbaycanın haqq səsinə eşidir və bu radioların qərəzli informasiyaları onlar üçün əsas sayılmır. Çünki, Azadlıq və Amerikanın səsi radiolarının məqsədləri bütün dünyaya məlumdur”.

Aysel Məmmədova

Milli Məclisin deputatları Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minske səfər edəcək. Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Onlar seçkiöncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər. Yekunda prezident seçkilərinə dair rəy verəcəklər. Səfər avqustun 11-də başa çatacaq.



“A çığını deyək ki, xaricdə məskunlaşmış Sevinc Osmanqızı tipli insanlar əhalinin müəyyən qismini inandıra bilirdilər bir vaxtlar. Guya onlar doğrudan da Azərbaycanda demokratiya istəyirlər, insan haqlarını müdafiə edirlər, ədalətli quruluş istəyirlər və sair. Ancaq Tovuz hadisələri təkcə bizim hər b tariximizdə deyil, xarici siyasətimizdə deyil, mənə elə gəlir ki, təbliğat-təşviqat sahəsində də bir dönüş oldu. Yəni, lakmus kağızı kimi kimin kim olması üzə çıxdı.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədrinin sözlərinə görə, məlum oldu ki, özlərini demokrat kimi aparan adamlar nədənsə məmnuniyyətlə erməniləri təmin edən, Azərbaycan dövlətinə ziyan vuran bəyanatlar verirlər.

“Əlbəttə ki, dünyanın strateji mərkəzləri, böyük dövlətləri Azərbaycana münasibətdə müsəlman ayrı-seçkiliyi, islamofobiya nümayiş etdirirlər və hər cəhətdən xristian Ermənistanını müdafiə edirlər, orada bizdən 100 qat artıq hər

“Özlərini demokrat kimi aparanlar nədənsə məmnuniyyətlə erməniləri təmin edən bəyanatlar verirlər”



hansı qanun pozğunluğunu, insan haqlarının pozulmasını görməməzlikdən gəlirlər. Bizdə birinin bir barmağı qanayan kimi səs-küyləri aləmi götürür. Siz təsəvvür edin, Avropada oturan Arif Məmmədovlar, Sevinc Osmanqızılar və digərləri ola bilərdi ki, sussun, dinməsin. Ancaq bunların açıqdan-açığa Azərbaycan dövlətini, Azərbaycan cəmiyyətini təhqir etmələri, alçaltmaları, erməniləri tərif etmələri, “ermənilərdə yox, təqsir bizdədir” demələri, bu, onu göstərir ki, bu insanların üreyində insanlıq yoxdur, Sevinc görünür atasının da qanını satıb, Xoocalını da satıb. Artıq bunların ürəkləri daşlaşıb. Bunlar insanlıq-

dan çıxıblar. Bunlar Azərbaycan dövləti ilə iqtidarı qarışıq salıblar. Bunların iqtidara olan nifrəti dövlətə nifrətə çevrilib. Bu nifrətin də mənbəyi əlbəttə, heç şübhəsiz ki, Azərbaycanı sevməyən beynəlxalq güclər, təşkilatlar, erməni lobbisi və başqalarıdır.

Sizə deyim ki, mənim on illərlə Azərbaycanın müxalifətindən çox narazı qalan cəhətlərim olub. Onlarla on illərlə bir yerdə olmuşam. Həmin illər boyu onlar deyiblər ki, Tahir Kərimli Əbülfəz bəyin dövründə çıxan adamları vəzifəyə bərpa edirdi, halbuki, mən bir nəfər də olsun vəzifəyə bərpa eləməmişəm. Mən dövlətin naminə heç zaman durub cavab qaytarmamışam ki, mən 30 ildir biabır edirsiniz. Dövlətə, dövlətçiliyə bir ziyan gəlməsin deyədir bu. Bunlarsa nə qədər pis niyyətli insanlardır ki, 5-10 manat erməni puluna görə, ermənipərəstlərin puluna görə öz dövlətlərini necə aşağılayırlar, necə üstünə gəlirlər.

Onsuz da bunlar hakimiyyətə

çatan deyillər. Ancaq bunların istəyi odur ki, cəmiyyətdə Azərbaycan hakimiyyətinə qarşı nifrət formalaşdırsınlar və ermənilər bundan məmnun qalsınlar. Azərbaycan xalqı həm ölkə daxilində, həm xaricdə qalxdı, on minlərlə insan dövlətini müdafiə elədi, Ali Baş Komandanın tərəfini saxladı və bu, böyük bir dönüş idi. İlk dəfə olaraq Amerika Konqresində ermənilərin əleyhinə qərar çıxarıldı. Bunlar elə-belə başa gəlmədi. Bunlar düşündükdü ki, Qarabağ yaddan çıxacaq, necə ki, Dərbəndimiz, İrəvanımız və digərləri yaddan çıxmışdı. Düşündükdü ki, artıq Qarabağ tələb olunmacaq. Minsk Qrupunun siyasəti də bu idi, xristian dövlətlərinin də, həmçinin siyasəti bu idi ki, Qarabağ məsələsi Azərbaycanın yaddaşından silinsin. Ancaq Tovuz hadisələrindən sonra dönüş mərhələsi yarandı. Onlara bəlli oldu ki, Azərbaycan xalqı, nəinki Qarabağı yaddan çıxarmayıb, digər torpaqlarına görə də strateji niyyətləri var. Bu da erməniləri və onların havadarlarını düşündürür,

narahat edir, onlar da 5-ci kolondan istifadə edirlər. Əlbəttə ki, bunun xəyanətdən başqa adı yoxdur. Görün, Əli Kərimli və digərləri necə də bir kəlmə reaksiya vermirlər. Çünki onlar yaxşı başa düşürlər ki, hətta susmaqla belə Sevinc Osmanqızı kimilərinin şerikidirlər. Buna don geyindirmək olmaz və bu, böyük bir biabırılıqdır.

Azərbaycanın düşmənləri ilə birləşmək, onları təmin edən sözləri Azərbaycan dövlətinin ünvanına söyləmək, Azərbaycana nifrət eləməklə doğrudan da çox acınacaqlı haldır. Mən hesab edirəm davam etməlidir və biz hamımız xalqımız bunu getdikcə daha yaxşı başa düşür. Cənab Prezidentin iqtisadi, siyasi və digər islahatları davam etməlidir və biz hamımız kömək olmalıyıq. Millət və dövlətimizin birliyi davam etməlidir, möhkəmlənməlidir, onda şübhəsiz ki, uğurlarımız olacaq, düşmənlərimiz də o zaman xar olacaqlar”, deyər Tahir Kərimli bildirib.

İnam Hacıyev

Hazırda çalışmayan işçilərin əməkhaqqı necə tənzimlənəcək?

“Əgər, yeni müqavilələr bağlanacaqsa, bu şəxslər müəyyən qədər iqtisadi paketlərdən faydalana biləcək. Həmçinin, məzuniyyət əmri geri verildikdə bu paketlərdən faydalanmaq imkanı var.



sayılırlar. Məzuniyyətə çıxmış kimi görünür və həmin işçilərin işsiz siyahısında adı olmadığından onlar işsiz kimi müraciət edib sosial yardım almaq hüququndan da məhrum olublar”.

Bəzi şirkətlərin ixtisara getməsi məsələsinə də münasibət bildiren ekspert vurğulayıb ki, əgər, şirkətdə 10 işçi varsa onların hamısını birdən-birə ödənişsiz məzuniyyətə göndərmək mümkün deyil: “İşçilərin bir qisminin iş müqavilələrinə xitam verilib. Bu barədə işçiyə məlumat verilməlidir. Əgər işçiyə demədən işinə xitam verilibsə, bu artıq qanun pozuntusu hesab edilir. İşçiyə bu barədə öncədən məlumat verilməlidir, ərizələr qəbul olunmalıdır və ya qarşılıqlı razılaşma əsasında işdən azad olma ilə bağlı qərar verilməlidir”.

Hökumət tərəfindən növbəti dövrdə sahibkarlara ayrılacaq iqtisadi paketlər vasitəsilə həyata keçiriləcək ödənişlərdən işinə xitam verilmiş və ya ödənişsiz, öz hesabına müddətsiz məzuniyyətə göndərilmiş şəxslər yaralana biləcək? - sualına isə Natiq Cəfərlidən sahibkarlara ayrılacaq iqtisadi dəstək paketlərinin həcmi, fəaliyyətini dayandırmış iş yerlərində işçilərin ixtisarı və onların müddətsiz məzuniyyətə göndərilməsi məsələlərindən danışarkən deyib.

“Aprel-may aylarında 307 min işçinin əməkhaqlarının bir hissəsinin ödənilməsi və vergi güzəştləri ilə bağlı qəbul edilmiş ilkin paketdə müddəalar, həmin dövrdə biznesmenlərlə hökumət arasında işçilərin işdən çıxarılmaması ilə bağlı ümumi razılıq var idi. Təklif olunurdu ki, işçilərin maaşının bir hissəsi hökumət tərəfindən ödənilirdi halda sahibkarlar da işçiləri işdən azad etməsinlər. İyun ayında bu proqram bitdi. Buna görə də hazırda işgötürənlər və böyük əksəriyyəti vergi öhdəliklərindən azad olmaq üçün işçiləri öz hesablarına, müddətsiz məzuniyyətə göndəriblər. Çünki, bu sahələr hazırda qapalıdır, gəlirləri və dövryyələri yoxdur. Onlar işçiləri tamamilə işdən çıxartmırlar, çünki, dövlət nəzarət orqanları buna aqressiv yanaşır, doğru bilmir və onlara iradlarını bildirir. Çalışmayan sahədə işçi saxlamaq isə mümkün deyil. Ona görə də şirkətlərin böyük əksəriyyəti demək olar ki, tamamına yaxını işçiləri ödənişsiz və müddətsiz məzuniyyətə göndəriblər ki, sosial müavinətlərlə bağlı ödənişləri, Sosial Fonda olan ödənişləri və vergi öhdəliklərini müəyyən müddətə ertələsin. Belə bir gedişat mümkündür. Lakin problem orasındadır ki, onlar rəsmi işçi

Nigar Məmmədova

Üsyançı səfir haqda şok yazı və iddialar

“Həbəş” Brüsseli necə fəth etdi? - Gizli təfərrüat” başlıqlı yazı dərc olunub(-Gün.az). Yazı müəllifi qeyd edir ki, apardığı araşdırmalar Arif Məmmədovun özü barəsində gizlətdiyi “maraqlı məqamlar”ın ortaya çıxmasına imkan verir.

Qeyd olunur ki, A.Məmmədovun babası Camal kişi öz nəvəsi gələcəyin prokuroru kimi görsə də, həmin dövrdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi bəzi məmurların üzünə qapalı olduğundan, həm də Arifin orta məktəb göstəriciləri yaxşı heç nə vəd etmədiyindən C.Məmmədovun arzusu həyata keçməyib. Yazıda qeyd olunur: “Belə bir vəziyyətdə o zamanın işbazlarından birinin SSRİ Müdafiə Nazirliyinin nəzdində Xarici Dillər üzrə Hərbi İnstitutda yol tapması lap göyündüşmə olur. Bu institutun nəzdində olan hüquq fakültəsi SSRİ hərbi prokurorluq sistemi üçün kadrlar hazırlayırdı. 20-30 min sovet rublu müqabilində bu yoldaş Arifi həmin fakültəyə düzəltməyə boyun olur. Yazılı inşa imtahanında Arifin çoxlu səhvlərə yol verməsi onun müsabiqəyə düşməsinə



səbəb olur. İlk məbləğ artırılmaqla onu tərcüməçilik fakültəsinə düzəltmək mümkün olur. Ciddi nitq qüsuru olan Arif (belə ki o, “r” səsini “l” kimi tələffüz edirdi ki, bu da tərcüməçi üçün ciddi qüsurdur) həbəş dili qrupuna salınır və Azərbaycanadan gedən sovqatlar hesabına 1985-ci ildə bu fakültəni birtəhər bitirir”.

Sonradan A.Məmmədovun Efiopiyada işləməyə getdiyini yazan müəllif qeyd edir ki, sovet ordusu biabırçı şəkildə Efiopiyadan çıxarıldan sonra Arif də geri dönr və yeni formalaşdırılan Xarici İşlər Nazirliyində işə düzəlir. Çünki o vaxt xarici dil bilən və xaricdə iş təcrübəsi olan kadrlara böyük ehtiyac var idi. Arif Məmmədov XİN-ə işə düzələrək protokol məsələləri ilə məşğul olmağa başlayır.

Daha sonra qeyd olunur ki, 1995-ci ildə Azərbaycanın Belçikada ilk səfirliyi açılır və Arif Məmmədov Brüsseldəki səfirlikdə II katib vəzifəsinə təyinat alır: “Atəşkəs təzə

imzalanmış Azərbaycanda həmin dövrdə vəziyyət ağır idi. Arif isə Belçikada 1500-1800 dollar civarında əmək haqqı alırdı”.

Müəllif yazır: “2000-ci ildə Arif Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri təyin olunur. Elə həmin gündən Brüsseldə səfir olan Mirhəməz Əfəndiyevi saymamağa başlayır və hətta onunla danışmır. Bundan sonra Arif rotasiya qaydalarına uyğun olaraq, Azərbaycanın Belçikadakı səfiri və sonra Avropa Şurası yanında səfiri olur”.

Yazıda qeyd olunur ki, A.Məmmədovun Brüsseldə dəbdəbəli şəxsi villası var və bu villa Brüssel-Löven yolunun üstündədir. Müəllif yazır: “Maliyyə məxinsiyalarına yaxşı bələd olan Arif dövlətin onun diplomatik rezidensiyası üçün ayırdığı kirayə pulları kreditə götürdüyü şəxsi villasının satınalma xərclərini ödəmək üçün istifadə edirdi. Sənədləri saxtalaşdıraraq Belçika hökumətini aldadan Arif Azərbaycanın maliyyə-mühasibat qaydalarını da ciddi şəkildə pozurdu. Nəhayət, İslam Əməkdaşlıq Təşkilatının Brüsseldəki nümayəndəsi postunu tutan və bununla da, Brüsselə təyinin olunan Arif “vətəni” Belçikaya yenidən qovuşur. Sonrası isə məlumdur”.

Paşinyan Azərbaycan Prezidentinin diplomatiyası qarşısında həmişə diz çöküb



Heç şübhəsiz, hər bir dövlətin aparıcı xarici siyasət onun yaxın və uzaq ölkələrlə münasibətlərində böyük rol oynayır. Ən əsası isə bu siyasətin mərkəzində ölkənin suverenliyi və ərazi bütövlüyü dayanır. Məhz bu baxımdan da Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Eyni zamanda, sözsüz ki, hər bir ölkənin inkişafı və

xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Çünki Azərbaycan əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür və ona görə də xalqımız öz Prezidentinə inanır və dövlət başçısının ətrafında sıx birləşib. Ən əsası isə, bu günkü sabitlik və təhlükəsiz həyat şəraiti, məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir.

Lakin Ermənistan və erməni xalqı isə, bu müsbət amillərdən çox-çox uzaqdır. Çünki Prezidentimizin dediyi kimi, işğalçı ölkəyə həmişə oğrular, banditlər rəhbərlik edib. Və işğalçı ölkənin baş naziri Paşinyanın son iki il ərzində hakimiyyətdə olduğu müddətdə etdiyi təxribatları, sərsəm çıxışları bir daha onun faşistlərdən fərqlənmədiyini ortaya qoydu. Ona görə də nə həqiqəti, nə də tarixi faktları saxtalaşdırmaq olmaz. Çünki həqiqət həqiqətdir, yalan isə gec-tez üzə çıxır, tarix də tarixində qalır. Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdən İrəvan küçələrində təşkil etdiyi mitinqlərdə səsləndirdiyi daşnak şüarları ilə faşistlərdən fərqlənmədiyini ortaya qoymuşdu. Hakimiyyətə gəldikdən sonra da öz sələflərinin siyasətini davam etdirməklə, faşizm ideyalarına sadiqliyini sübut etmiş oldu. Elə Paşinyan Hitlerin yaxın silahdaşı Qaregin Nijdeyev ucaldılmış abidəyə haqq qazandırmaqla bir daha faşizm xislətini nümayiş etdirdi. Bunu, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması və hər vaxtla danışıqlardan yayınması da, bir daha Paşinyanın faşistlərdən fərqlənmədiyini göstərdi.

Digər bir fakt isə Paşinyanın babasının nasist hakimiyyəti ilə əməkdaşlıq etməsidir. Göründüyü kimi, faşist elə faşistdir və paşinyanlar kimi. Erməni xalqı da, bütün dünya dövlətləri də Paşinyan hökumətinin yalan vədlərinin boş və mənasız olduğunu artıq anlayır.

"Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"- dövlət başçımız dəfələrlə çıxışlarında bildirib ki, bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir: "Onların generalı oğru, onların dınaqarası "qəhrəmanları" cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarısa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistan cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə, cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir nəfər də olsun milli azlığın nümayəndəsi yoxdur".

Bu gün həqiqətin də Ermənistan və onun baş naziri Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev kimi bir dahi diplomat rəhbəri və güclü Azərbaycan dövləti qarşısında acizdir və həmişə də məğlub olub, olacaq da! Çünki Ermənistan uğursuz dövlətdir və onların "qəhrəmanları", generalı oğrular, onların ordusu da oğru ordusudur.

Bunu indi Ermənistan xalqı da görür ki, Azərbaycan güclü dövlətdir, güclü də ordusu var. Çünki ölkə Prezidenti, Ali Baş Komandanımızın diqqət və qayğısının müsbət reallığıdır ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Dövlət başçımız bütün görüş və çıxışların bildirdi ki, ordu quruculuğu prioritetdir. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inanır və bu siyasət nəticəsində Azərbaycan mütəlx öz torpaqlarını işğaldan azad edəcək, doğma torpaqlarından didərgin düşmüş bütün insanlar geri qayıdacaqlar.

Qaldı ki, son zamanlar özünü azərbaycanlı adlandıran bir qrup xəyanətkar, Avropanın bəzi ölkələrində "mühacir" adı ilə məskunlaşanların Azərbaycan əleyhinə apardıqları "qara piar" kampaniyasına, bu yerdə ataların dediyi kimi, "sirkə nə qədər tünd olsa, öz qbını çatladar". Bu sapı özümüzədən olan baltalar milli kimliklərini unutmuş əxlaqsızlardır. Bu satqınlar Azərbaycana qarşı ermənilərlə çiyin-çiyinə vuruşan bu parazitlərin milliyəti azərbaycanlı ola bilər, amma Ordudan Teymurxan, Tural Sadiqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Əli Kərimli, Gültəkin Hacibəyli, Cəmil Həsəni və digərləri pul, var-dövlət toplamaq həvəsi milli kimliklərini unutmuş mənəviyyətsizlərdir. Azərbaycan xalqı onların kimliyini bilir və ölkəmizdə sabitliyin, inkişafı istəməyənlərin, milli maraq və mənafehimizə zərbə vurmağa çalışanların öz niyyətlərini həyata keçirmələrinə heç vaxt imkan verməyəcək və verilməyəcək də!

Bu gün hər birimiz istər sənərdə, istərsə də sosial şəbəkələrdə Azərbaycanın haqq səsinə ucaltmağı bacarmalıyıq. 2016-cı il Aprel qələbəsi və ondan sonrakı döyüşlərdə və bu günlərdə baş verən Tovuz ətrafında baş verən təxribatlarla düşməne layiqli cavab və sarsıdıcı zərbələr vurmaqla Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və əldə etdiyimiz qələbələr bir daha göstərdi ki, Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşib və millət olaraq bir yumruq kimi həmrəydir. Bu birlik və həmrəylik isə, qələbədir, uğurdur. O gün uzaqda deyil!

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü,

Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı müvəqqəti olaraq dəyişdirilir. Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova SİA-ya bildirib. Belə ki, Ağsəron və Hövsan Olimpiya İdman Kompleksləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilir. Bununla bağlı sabah açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edəcəklər.

"Çimərliklərin açılması çimərlik mədəniyyətinin formalaşması üçün fürsətdir"

"Pandemiya başladığından bu yana çimərliklərin açılması ilə əlaqədar Azad İstehlakçılar Birliyinə xeyli sayda zənglər gəlirdi. Əhali bununla bağlı narazılığını bildirirdi. Hətta insanlar var ki, onlar qış aylarında belə dənizə gedirlər. Düşünürəm ki, Operativ Qərargah Çimərliklərin açılması ilə əlaqədar vaxtında qərar verib. Öncədən açılması yolverilməz idi. Çünki əhaliyənin çimərlik mədəniyyəti ümumiyyətlə çox aşağı səviyyədədir. Bunu biz çimərliklərin çirkəndirilməsində görə bilərik". Bunu SİA-ya açıqlamasında "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyib.



O bildirib ki, dünyanın çoxsaylı çimərliklərində, o cümlədən bütün okean sahillərindəki çimərliklərdə olmuşam: "Hətta Cənubi Afrika, Portuqaliya, İtaliya çimərliklərində təmizlik məsələlərinə diqqət yetirmişəm. İnsanlar çimərliklərdə bizdəki qədər anti-sanitariya vəziyyəti yaratmırlar. Hətta küçədə yatan insan belə, çimərlikdə öz tullantılarını yığıqları görmüşəm. Belə bir vaxtda Azərbaycan əhalisinin çimərlik mədəniyyətinin aşağı olması şəraitində Operativ Qərargahın çimərliklərin açılması ilə əlaqədar qərarı heç də gec deyil və üstəlik burada ASAN könüllülərin iştirakı çox mükəmməl düşünülmüş qərardir. Fikrimcə bundan sonra açılan çimərlik sezonu ilə Azərbaycan vətəndaşlarının çimərlik mədəniyyətləri də formalaşacaq. Ona görə də, üzümü könüllülərə tutub deyirəm ki, mütəlx insanlara irad bildirin".

E.Hüseynov bildirib ki, könüllülərimiz tullantıların çimərliyə atılmaması, sosial məsafənin saxlanılması kimi məsələlərdə diqqətli olmalıdırlar: "Bu, cəmiyyətimizin çimərlik mədəniyyətini formalaşdırmaq üçün fürsətdir. Fürsətdən istifadə edərək Nazirlər Kabinetinə müraciət edirəm ki, velosipedçilər üçün xüsusi bir imkan yaradılsın. Cənab Prezidentin göstərişilə ölkədə velosiped yollarının salınması məsələsi var. Düşünürəm ki, pandemiya dövrü velosipedçilər üçün şəraitin yaradılmasına bir fürsət idi və onlara bu şərait mütəlx yaradılmalıdır. Əsas səbəblərdən biri isə velosiped ekoloji olaraq təmiz bir nəqliyyat vasitəsidir. Xüsusən bulvarda velosipedçilər üçün tam rahat bir şərait yaradılmalıdır. Bu da velosiped mədəniyyətinin Azərbaycanda formalaşmasına gətirib çıxaracaq. Başqa bir təklifim isə məmurlarımızın velosipedlə işə getməsi olar, bu isə özlüyündə cəmiyyət üçün çox yaxşı mesaj olacaqdır".



Ermənistanda koronavirusa yoluxanların sayı 39 mini ötdü

Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 050-yə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiya ölənlerin sayı daha 6 nəfər artaraq 768-ə çatıb. İndiyədək 30 372 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 7 930 aktiv koronavirus xəstəsi var.

Tramp: "Bu il vaksin olacaq..."

"Bu ilin sonunadək ABŞ-da koronavirus əleyhinə vaksinin hazır olacağını düşünürəm". SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən brifinqdə bildirib. "Bu il vaksinin alınmasında uğurla irəliləyirik. Vaksin üzərində iş zamanı sürət və təhlükəsizlik birləşib", - deyərək Tramp vurğulayıb.



BNA əlavə olaraq 5 ekspres xətt təşkil edir

indiki halda bizim üçün vacib olan vətəndaşlarımızın rahatlığıdır. Bakıətrafı kənd və qəsəbələrə əlavə olaraq 5 ekspres xətt təşkil olunacaq. SİA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, ekspres xətlərin təşkili sərnişin sıxlığının qarşısının alınması üçün önəmlidir: "Yeni ekspres xətlərin təşkilində məqsəd Bakıətrafı ərazilərdə sərnişin sıxlığının qarşısını almaq məqsədi daşıyır. Xüsusən də çimərliklərə icazələrin verilməsi Bakıətrafı ərazilərə gediş-gəlişi artırır. Bütün vətəndaşlarımızın ictimai nəqliyyata əlçatımlılığı təmin olunur. Sərnişinlər, həmçinin iritutumlu avtobuslarla təmin ediləcək".



TƏBİB-dən testlərlə bağlı yeni açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVID-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Revanə Əliyeva SİA-ya bildirib ki, ölkədə test çatışmazlığı yoxdur. Testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim edilir.

Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVID-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getməyi və buna səbəb kimi testin olmadığı bildirilir. Hazırda Bakıda COVID-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.

Bir yerdə ki, Leyla Yunusun adı varsa...

Yaxud, saxta hüquq müdafiəçilərinin köhnə hoqqaları

Azərbaycan dövləti və xalqının əleyhi istiqamətində aktiv fəaliyyətə keçən cinahların yenidən fəallaşmaları bir daha sübut edir ki, onlar bu məsələdə ermənipərəst havadarlarından növbəti sifarişlərini alırlar. Xüsusilə, "Human Right Watch" adlı təşkilatın və bu təşkilatın erməni mənşəli rəsmisinin - Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitsounun ölkəmizə qarşı növbəti qərəz dolu hesabatı da bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Məhz həmin şərh-böhtanlarla dolu olan əsassız, məntiqsiz hesabatın "məğzində" dayanmış iddiaların bəlli şəxslər tərəfindən səsləndirməsi də, artıq xainlər toplumunun hərəkətə keçməsi anlamını daşımaqdadır.

Bu adların hər birinin arxasında dövlətə, vətənə, qanunlara, milli heysiyyətə, milli əxlaq və mənəviyyətə xəyanət faktorları dayanır

Əgər bu gün "beynəlxalq ictimaiyyətə müraciət" adlı saxtakar sənədə imza atanlar arasında, hətta başında Leyla Yunus kimi aşkar ermənipərəstliyin təbliğatçısı dayanırsa, demək, bu fakt danılmazdır ki, növbəti sifariş də bilavasitə erməni lobbisi və onun havadarları tərəfindən verilib. Özü də elə bir zamanda ki - Azərbaycan xalqı öz dövlətinin ətrafında daha da sıx birləşməklə, erməni təxribatlarına qarşı birlik nümayiş etdirib, layiqli cavab verdiyi anda!

Bir daha kimlərin həmin saxtakar sənədə imza atanların və guya Azərbaycanda "repressiya" olduğunu barbar bağıranların olduğunu diqqət yetirək. Daim erməni dəyirmanına su tökən, yalnız söyüş söyərək Azərbaycan dilində danışdığını etiraf edən Leyla Yunus, onun həmdəmləri -İntiqam Əliyev, Yalcın İsmayilov, Akif Qurbanov, Gunay İsmayılova, Samir Kazımlı, Roşən Hacıbəyli, Sevinc Vaqifqızı, Fuad Həsənov, Əlovsət Sadıqlı, Emin Huşeynov, Namizəd Səfərov, Eldəniz Quliyev, Hilal Məmmədov, Avtandil Məmmədov, Rəsulid Hacıllı, Əlayif Həsənov, Zəfər Əhmədov, Saygın Ruştəmli, Zaur Əkbər, Təzəxan Mirələmli, Ruşət Səfərov.

Bu adların hər birinin arxasında dövlətə, vətənə, qanunlara, milli heysiyyətə, milli əxlaq və mənəviyyətə xəyanət faktorları dayanır və hər birinin barəsində ayrı-ayrı dəlilləri ortaya qoymaqla, onları yenidən ifşa etmək heç də çətinlik yarada bilməz. Təsəvvürünüzə gətirin, başda Leyla Yunusun adı və imzası keçən "sənədə" imza atan bu şəxslərin böyük əksəriyyəti sırf radikal, dağıdıcı və aşkar şəkildə düşməne işləyən "müxalifətə" əlaqəli olan insanlardır və onları Azərbaycan cəmiyyəti və dövləti, həmçinin, beynəlxalq ictimaiyyət yaxşı tanıyır.



On - lar erməni adlı düşməni özlərinə əmi, dayı, bibi, xala, qardaş və bacı sanırlar!

Digər tərəfdən, onların fəaliyyətlərində hüquq müdafiəçiliyi deyil, xainlik formatı dayanıbdır desək, heç də yarılmırıq. Daha dəqiq desək, bir yerdə ki, Leyla Yunusun adı keçirsə, həmin yerdə onların da adları hallanırsa, demək ki, onların Leyla Yunusdan qətiyyət fərqləri yoxdur - onlar erməni adlı düşməni özlərinə əmi, dayı, bibi, xala, qardaş və bacı sanırlar!

Ümumiyyətlə, biz sözügedən "sənədə" təsirsiz imza atanların hər birinin Azərbaycana qarşı kin və nifrət hissində fəaliyyət göstərən, xaricdə oturan "beşinci kolon"un nümayəndələri ilə də sıx dostluq, maddi maraqlar əlaqələrinin olduğunu da yaxşı bilirik.

Ancaq daha bir amili də unutmamalıyıq ki, yalnız həmin "sənədə" imza atanlar deyil, digərləri də var ki, onlar

da həmin ünsürlərdən qətiyyət fərqlənmirlər. Məsələn, Misal üçün, əgər həmin "sənədə" AXCP sədri Əli Kərimlinin, "Milli Şura"nın sədri Cəmil Həsənlinin və qurum üzvlərinin, eləcə də Sevinc Osmanqızının və sairələrinin imzaları yoxdursa, bu, o demək deyil ki, onlar yaxalarını kənara çəkiblər. Əksinə, həmin "sənədin" hazırlanmasında bu adamlar əsas rollarından birini alırlar. İmzalarını isə ona görə atmayıblar ki, bu gün dövlətçiliyimizə qarşı mövqə sərgiləyən və hüquqi qiymətlərini alaraq qanun qarşısına çıxarılan təxribatçılar, məhz Əli Kərimlinin və "Milli Şura"nın əlaltılarıdır. Guya Əli Kərimlinin heç də həmin "müraciət sənədindən" xəbəri olmayıb və Leyla Yunus, eləcə də digərləri onun düşdüyü "dərddə" şərik çıxıblar. Bu qədər bəsit!

Beləliklə, bir daha məlum olur ki, ermənilərin Tovuz təxribatını dünya birliyinin gözündən yayındırmaq üçün iyulun 14-də Milli Məclis binasının içərisində hay-küy salanlar bu tapşırıqlarını, məhz erməni havadarlarından alıblar. İndi isə qanun qarşısına çıxarılar, məhz həmin "beynəlxalq ələmə müraciət" tipli oyunbazlıq ortaya atılır. Amma belə oyunbazlıqlar əvvəllər də keçməyib, bundan sonra da keçməyəcək. Hətta "Human Right Watch" deyil, hansı təşkilat olursa-olsun, onların hay-havaları elə öz qulaqlarını batıracaq...

Rövşən RƏSULOVA

Gültəkin Hacıbəyli: "Karantinün uzanması və xalqın güzəranının pisləşməsi bizə sərf edir"

AXCP və Milli Şuranın qeybətəxanasından şou davam edir. Xalq, millət düşmənləri silsiləsindən növbəti seriyaya. Öz xalqına, millətinə, vətəndaşına, dövlətinə bundan da artıq düşmən kəsilmək olarmı? Hamımıza məlumdur ki, koronavirus bəlası ümumilikdə dünyaya da, ölkəmizə də, xalqımıza da ziyan vurdu. Hər bir vətəndaş bu bəladan əziyyət çəkir, ondan xilas olmaq üçün tətbiq edilən karantin rejimi çətinlik yaradır, bundan vətəndaş olaraq da, xalq olaraq da, dövlət olaraq da əziyyət çəkirik, hamımız ziyana düşürük. Maddi olaraq da hər birimiz itiririk. Lakin buna sevinən xainlər də var - təəssüf ki, öz içimizdə!

Öz xalqının, millətinin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!!

Gültəkin Hacıbəyli: "Karantine görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da açıq birmənalı olaraq bizə sərf edir. Evinde oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyə və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinün uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizdir".

Rahim Hacıyev: "Heç kim bizi dəstəkləmir, kimin nə dostu tanışi sabbalı müxalifətçilər varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar".

Qənimət Zahid: "Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəyirlər, gerek boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı".

Adamlar, özlərinə dəstək statusu yazmaq üçün də adamları yükləyirlər, məcbur edirlər. Nə gündəsiniz?!!!



"Sevinc Osmanqızı kimilərdən istifadə olunur"

Söz zamanlar ABŞ-in dövlət büdcəsindən maliyyələşən "Azadlıq", "Amerikanın səsi" radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığı, aqressiv davranışları müşahidə olunur. ABŞ Dövlət Departamentində kök salmış müəyyən şəxslərin diqqəti ilə ölkəmizə qarşı yeni kampaniyaların təşkil olunmasına cəhdlər göstərilir. Bu işdə AXCP, "Milli Şura", xaricdə məskunlaşmış bəzi xəyanətəkar şəxslərdən - "beşinci kolon"dan istifadə olunur. Bu qrupların xaricdə yaşayan azərbaycanlıların aksiyalarını gözdən salmaq, ictimaiyyətimizin beynəlxalq hüquq-müdafiə təşkilatlarından bu məsələyə obyektiv münasibət göstərmək tələblərinə müxtəlif don geyindirmək cəhdlərini başqa cür izah etmək mümkün deyil.

"Azadlıq Hərəkətçiləri" Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, dünyaya demokratiyadan, insan haqlarından, ədalətdən dərs keçən bir dövlətin müəyyən dairələrinin belə ədalətsiz mövqeyi hər birimizdə haqlı təəssüb və qəzəb hissi doğurur: "Lakin mən bunu ümumən ABŞ-in dövlət siyasəti olduğunu düşünmürəm. Amerikanın dövlət strategiyasında Azərbaycana xüsusi önəm verdiyi göz önündədir. Bu ölkə çoxmillətli olması ilə yanaşı, həm də müxtəlif düşüncəli və müxtəlif mövqəli insanların yaşadığı bir ölkədir. Plüralizm bu ölkədə ən pik həddədir. Bundan da ölkədəki anti-Azərbaycan qüvvələr məharətlə yararlanırlar. Xüsusilə, erməni lobbisi. Bilirik ki, tarixən erməni lobbisinin fəaliyyəti iki əsas istiqamətdə qurulub. Birincisi terror təşkilatı ilə terrorlar, təxribatlar törətmək. İkincisi də media qurumlarında güclü mövqə əldə etmək. ABŞ-dəki mətbuat orqanlarında, o cümlədən, "Azadlıq", "Amerikanın səsi" kimi dünyanın məşhur radio stansiyalarında erməni lobbisinin güclü əli var. Bununla kifayətlənməyib, Sevinc kimiləri də ələ alıb erməni mənafelərinə fəaliyyətə yönləndirirlər. Ermani düşməndir. Tarixən türklərə qarşı əsassız düşmənçilik aparırlar, bunu gənc bəslə də təbliğ edirlər".

T.Novruzov bildirdi ki, qərəzli radiostansiyalardan, erməni əlində oynanmağa çevrilən Sevinc Osmanqızı kimi sapı özümüzə olan baltalardan başqa nə gözləmək olar: "Son vaxtlar Azərbaycan və ümumən türk diasporasının ciddi müqaviməti onların yüz illərlə yaratdıqları bu şəbəkəyə kifayət qədər adekvat addımlar atmaqdadır. Əminəm ki, yaxın gələcəkdə biz daha böyük uğurlarımızla belə anti-Azərbaycan qüvvələrin təbliğatını tamamilə alt-üst edə biləcəyik. Buna çox az qalıb".

Gülyana

Rusiyada koronavirusa yoluxanların sayı 860 mini ötdü



Rusiyada son bir gündə daha 5 159 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 861 423 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 144 nəfər artaraq 14 351-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 661 471 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 691 nəfər.

Biz dəfələrlə Qərbin bir sıra təşkilatlarının hazırladığı qeyri-obyektiv və qərəzli hesabatları çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca erməni lobbisinin maraqlarına xidmət göstərən üzdənirəq "Freedom House" təşkilatının hazırladığı "hesabatları" və tərtib etdiyi mətbuat azadlığı üzrə "reyting cədvəlləri" çox əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlir. Ancaq anlamaq lazımdır ki: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar. Əksinə, haqsızlıq mənbəyi olaraq görürlər. Strateji aspektdə itirən kim olur?

"Amerikanın səsi" də bu saxtakarlığa qoşulub

Belə ki, "Freedom House" növbəti hesabatında işğalçı Ermənistan rəhbərliyinə təriflər yağdıraraq iddia edib ki, guya Nikol Paşinyanın ölkəsində "siyasi liberalizmi" və hakimiyyətə gəlişi "DQR"ə müsbət təsirlər göstərmiş (?)-R.H.). Yeni göründüyü kimi, bu saxta təşkilat Azərbaycanın de-fakto ərazilərini qondarma respublika olaraq göstərib.

Qaragüruh və radikal müxalifətçilər "Freedom House"-nin çətiri altında erməni lobbisinin marağına xidmət edir

Yuyulmamış qaşığı kimi, ortaya atılan, qrantlara bütün mənafevətlərini, mənliklərini satan qaragüruh və radikal müxalifətçilər erməni lobbisinin marağına xidmət edərək "Freedom House"-nin hər qərəzli hesabatına dəstək olaraq sosial şəbəkələrdən çağırışlar edirlər. Çünki özlərini siyasi müxalifət adlandıran bu qaragüruhçu, radikal müxalifət də zaman-zaman insan hüquqları və s. kimi məsələlərdə başlarını ermənilərin ələaltı olublar. Əgər belə olmasa idi, bu gün AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, "Milli Şura"-nın sədri Cəmil Həsəni və sairləri bu günə qədər ictimailəşdirilmiş saxta "məruzəyə" bağlı etiraz səslərini ucaldardılar.

Amma bunu etmədilər. Nəticədə hər şey gün kimi aydındır - bu gün Azərbaycan əleyhinə fəaliyyət göstərən yalnız erməni lobbisinin tapşırıqları əsasında var-gəl edən xarici təşkilatlar deyil, eləcə də onlara züym tutan radikal müxalifət də ortadadır...

Dəlil yox, sübut yox... "qətnamə" var

Heç şübhəsiz, tənqid, kənardan baxış, ictimai nəzarət olmalıdır. Amma qərəzə heç bir halda yol verilməməlidir. İrad, məzəmmət, tövsiyə, lap elə nəsihətin özü münsiflik edən şəxsdir, mərkəz, tərəfkeş, fürsətçilik niyyətlərindən deyil, xoş məramından çıxış etdikdə nəticəsi də faydalı, müsbət olur. Amma təəssüflər olsun ki, özlərinə təcrübə-sınaq poliçonu axtaran "Amnesty International" və onun "doğrularını" bölüşən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının, fondların, sorğu missiyalarının Azərbaycanı yönəlik fəaliyyətləri onların hansı geosiyasi güclərinə korporativ maraqlarının yedəyində getdiklərini, kimlərinə "üzəngisini basdıqlarını" və nəticə etibarilə heç də həmişə ədalətli uzlaşan qərarlar qəbul etmədiklərini ortaya qoyur.

İnsan hüquqları kimi fundamental dəyərlərə manipulyasiya və möhtəklik edən "Amnesty International" və "K"-sı nədən 30 ildir ki, Dağlıq Qarabağda erməni separatçılarının qanlı əməllərinə biganə qalıb, Xocalı soyqırımına, Ermənistan-Azərbaycan münahiqəsi zamanı minlərlə günahsız insanın qətlə yetirilməsinə, dədə-babası yurtdan qovulmuş bir milyona yaxın insanın hüquqlarına kar və kor qalıb?!

Vətəndaş və siyasi hüquqlar xarakter və mahiyyətinə görə universal və funda-

Azad olmayan təşkilat: qeyri-obyektiv hesabat

Haqq və ədalətin inkarı:

"Freedom House"-un qərəzli hesabatları



mental bəşəri dəyərlər sayıldığını görə onların müdafiəsi təkə üç-beş ölkənin, beş-on təşkilatın deyil, bütün tərəqqipərvər bəşəriyyətin vəzifəsidir. Adları müxtəlif olsa da təyinatları eyni olan hüquq müdafiə təşkilatlarına "lövbərlərini" istedikləri "limana" atmağa imkan verən də məhz bu məqamdır - insan hüquqları konsepsiyasının universallığı və qloballığı. Azərbaycan bu məsələdə kifayət qədər aydın və qətiyyətli mövqə ortaya qoyub. Konstitusiyamızın üçüncü hissəsi insan hüquqları və azadlıqlarını ehtiva edir. Bütün qanunverici aktlar, normativ hüquqi sənədlər ruhu və mahiyyəti etibarilə vətəndaşların qazanılmış hüquqlarına yaxınlaşdırılıb. Implementasiya qaydasında "idaxl" edilən, eləcə də beynəlxalq müqavilə və öhdəliklərdən irəli gələn normalar vətəndaşların fundamental hüquqlarının dominantlığını qəbul edir. Lakin o, artıq Qərbdən uzaqlaşaraq Azərbaycan kimi dövlətlərin milli fəlsəfəsinə çevrilib.

Hafiz Hacıyev: "Freedom House" kimi təşkilatlar həmişə Azərbaycana qarşı təzyiqli vasitə kimi istifadə olunub"

"Freedom House" kimi təşkilatlar həmişə Azərbaycana qarşı təzyiqli vasitə kimi istifadə olunub. Biz çalışmalıyıq ki, onlara bu cür aldaldıcı şanslar verməyək. Azərbaycanda olan iqtisadi inkişaf, aparılan islahatları açıq-aşkar görməzlikdən gəlirlər. Bu cür qərəzli bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz yolu ilə gedir və bu yolla da davam edəcək. Azərbaycanda olan azad demokratik ədalətli seçkilər heç bir yerdə yoxdur. Azərbaycan qədər seçkilərə diqqət yetirən, seçkilərin tam stabil, sakit, azad keçirdiyi heç bir yer yoxdur. Ona görə də seçkilərlə bağlı həmin hesabatda yazılanlar tamamilə əsassızdır. Bu hesabat adlanan söz yığnağı "Freedom House" təşkilatının Azərbaycana qarşı növbəti böhtanı və qərəzidir".

H.Hacıyev onu da bildirib ki, Azərbaycan müstəqillik illərində, xüsusən də son 17 ildə sürətlə inkişaf edib: "Əgər "Freedom House" obyektiv təşkilatdırsa, bu inkişafı hesabatlarında yazmalıydı. Lakin heç zaman yazmırlar. Çünki qərəzlidirlər, Azərbaycanın inkişafını götməyən qüvvələrin sifarişli, tövsiyəsi və göstərişləri ilə Azərbaycan barədə fikirləri hesabatlarına daxil edirlər. Azərbaycan dünyada ən tolerant, bütün millətlərin heç bir fərq qoyulmadan azad yaşadığı ölkə kimi dünyada tanınır. "Freedom House" bunu da görməzlikdən gəlir".

"Azadlıq"-ın qara mikrofonu, yaxud səs Amerikanındır mı?

"Amerikanın səsi" və "Azadlıq radiosu". Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yerli bölmələri fəaliyyət göstərən bu media resursları ABŞ hökuməti tərəfindən maliyyələşir və əsas prinsiplərinin "obyektivlik, tərəfsizlik" olduğunu bəyan edirlər. Hər iki media resursunun yerli xidmətinin əsas fəaliyyəti Azərbaycana qarşıdır. "Amerikanın səsi" və "Azadlıq radiosu"-nun iyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində tərribat hücumunu və sonra baş verənləri necə təqdim etdiyini araşdıranda Azərbaycana qarşı qərəz və "obyektivlik" prinsipindən uzaq mövqə açıq şəkildə görünür. Ermənistanı düşmən hesab etməyən bu media resursları iyulun 12-dən sonra əsas xəbər yayımını "Azərbaycanda insan haqları pozulur" iddiası

üzərində həyata keçirir.

Bəs, "obyektivlik və tərəfsizlik" prinsipi hara yoxa çıxdı? Məqsəd nə "obyektivlik və tərəfsizlik", nə də demokratik prinsiplərin qorunmasına töhfə vermək deyil, açıq qərəzdir və bu qərəzin kim(lər) tərəfindən davam etdirildiyi ABŞ-Azərbaycan münasibətlərinin müsbət dinamika fonunda şübhəli məqam olaraq qalır. Söhbət ondan gedir ki, bu kimi qurumların təmsilçiləri ölkəmizdə sivil, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində əldə edilən böyük uğurları, sosial-iqtisadi tərəqqini bilərəkdən görməzliyə vurur, bilərəkdən əks-təbliğət üçün yararlı, "qara piar" üçün faydalı hesab edilən təhrif olunmuş fikirləri qabartmağa çalışırlar. Artıq müvafiq araşdırmalar nəticəsində, bəlli olub ki, bu kimi qurumların Azərbaycanın əleyhinə hazırladığı hesabatlarda müəyyən ermənipərəst dairələrdə marağı var və bu kimi hesabatlar, əslində, erməni disporunun istəkləri və maliyyəsi ilə hazırlanır.

Hər zaman qərəzli, birtərəfli mövqə

Bu, artıq bir tendensiya halını alıb və az qala haqqında söhbət gedən həmin qüvvələrin peşə məşğuliyyətinə çevrilib. Sanki bunların çöreyi Azərbaycanı tənqid etməkdən, vaxtaşırı verdikləri palaz-palaz açıqlamalardan və hətta özlərinin də hey-rət etdiyi hesabatlardan çıxır.

Məsələnin digər diqqətçəkən məqamı isə ondan ibarətdir ki, ölkəmiz haqqında davamlı olaraq neqativ rəy formalaşdırmaq missiyası daşıyan beynəlxalq təşkilatların sıralanması, əhatə dairələri, təsir imkanları da heç dəyişmiş, daim eyni çərçivədə qalır. Elə bu səbəbdəndir ki, artıq "Human Rights Watch", "Amnesty International", "Norveç İnsan Haqları Evi", "Freedom House" kimi təşkilatların adı eşidilərkən ağıllara tənqiddən, qərəzdən, hiyyəkdən, məkrdən başqa bir şey gəlir.

Bu mənada, heç onların hesabatlarını oxumağa da ehtiyac qalmır. Çünki həmin təşkilatlar öz hesabatlarını hazırlayarkən ölkədəki real durumu dəyərləndirməyə ehtiyac duymur, nə dəyərlərini öncədən müəyyənləşdirirlər. Proseslərə qiymət vermək üçün istinad etdikləri mənbə də həmişə dəyişməz qalır: Azərbaycandakı "5-ci kolon"-un nümayəndələri, onların sərəsəm fikirləri, ölkə haqqında qərəzli və siyasi məqsəd güdən qənaətləri. Nədir bunların Azərbaycandan istedikləri, verib-almadıqları? Niyə hesabatlar hazırlanarkən, ölkəmiz haqqında hər hansı bir fikir yürüdülməkən gerçəklik təhrif olunur, məsələlərin təfəsilatına varılmır? Məqsəd hüquqi nihilizm mühiti yaratmaqdır və onların hazırladığıları həqiqətə uyğun olmayan, qərəzli hesabatlar özlərinin nüfuzuna kölgə salıb və bundan sonra da belə olacaq. Və düşmən baltasına "sap" olanlar və ya sadəcə satılan, uğurlarımızı həzm edib bilməyənlər hər vaxtla ölkəmizə, dövlətimizə, xalqımıza qara yaxmağa çalışanlar heç bir şeyə nail ola bilməyəcəklər. Antiazərbaycançı dairələr ölkəmizə qarşı yeni çirkin kampaniyalarını davam etdirirlər. "Amnesty International", "Human Right Watch" və "Freedom House" kimi təşkilatlar tərəfindən antiazərbaycançı şəbəkənin sifarişli ilə hazırlanan, qərəzli və heç bir əsası olmayan hesabatların bu günə kimi heç bir nəticə verməməsi bunu təsdiq edir. İfXaricdən maliyyələşən "Azadlıq" radiosunun Bakı bürosunun hansı məqsədə, amala xidmət etdiyi əslində heç kəsə sirt deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu dünya tərəfindən qəbul olunub. Azərbaycanın düşmənləri belə çirkin vasitələrlə dövlətimizin nüfuzunun sarsıdına bilməyəcəklər.

Rəfiqə HÜSEYNOVA

Əli Kərimlinin saxta "fədakarlığı" nəyə hesablanıb?

AXCP sədri tərəfdarlarını yarı yolda atıb-qaçmağı ilə daha çox seçilir

AXCP sədri Əli Kərimlinin özünü yenedən "məzlum və əzabkeş" erməni xalqının nümayəndəsi qismində təqdim etməsi özü-özlüyündə bəzi məsələlərin yenidən araşdırılmasına, nəticələrin çıxarılmasına şərait və ehtiyac yaradır. Məsələ ondadır ki, Ə.Kərimli növbəti dəfə onun toruna düşən, tələsində sıxışdırılan qurbanlar vasitəsi ilə özünə xal toplaqla məşğuldur. Daha dəqiq desək, məhz işğalçı Ermənistanın Tovuz ərazisində təcavüzkarlıq və tərribatçılıq əməllərinin ardınca Azərbaycan xalqının öz Ordusuna göstərdiyi böyük dəstək dərhal xarici dairələrin tələsinə səbəb oldu. Əsasən də, erməni barmağı olan siyasi cənahlər dərhal hərəkətə keçərək, sapı özümüzə olan baltalara göstəriş və tapşırıqlarını verdilər. Milli Məclis binasında baş verənlərin də həmin tapşırıqlar sırasında yer alması bu sıradandır. İndi hakimiyyəti hədəfə alan bu xarici və daxili düşmənlər tərribatçılarına siyasi don geyindirməklə məşğuldurlar. Söz yox ki, Ə.Kərimli özü tərəfindən öyrədilmiş tərribatçıları vasitəsi ilə açıq-aşkar siyasi həyasızlıq nümayiş etdirməkdədir.



Əli Kərimli növbəti dəfə öz kirli niyyəti ilə, tərəfdarlarının həbsi ilə özünə xal qazanmağa cəhdlər göstərir

Maraqlı məqamlardan biri də budur ki, hələ bir müddət əvvəl Bakı küçələrində icazəsiz aksiyalar keçirən, belə bir məqamda dalana dirənən Ə.Kərimli həmin vaxtlarda da özünü "əzabkeş erməni" kimi aparıb, hətta başını təsadüfən harayasa çırpılmasını bəhanə edərək, az qala BMT-yə qədər hay-şivən qaldırmışdı ki, onu "döyüblər".

Yaxud, mitinqlərinin birində tələb olunan qaydalara riayət etməyən AXCP sədri polisə izahat verməyə aparılarkən də qorxusundan nə edəcəyini bilməmiş, dərhal beynəlxalq təşkilatlara sığınaraq "hüquqlarının pozulduğunu" bəyan etmişdi. Lakin göründüyü kimi, o yenə də azadlıqda və aldatdığı, tərribat toruna saldıqı tərəfdarları isə istintaqa cəlb olunublar. Yəni fakt budur ki, Ə.Kərimli növbəti dəfə öz kirli niyyəti ilə, tərəfdarlarının həbsi ilə özünə xal qazanmağa cəhdlər göstərir.

Əbəs deyil ki, Azərbaycan xalqı xarici ölkələrdə güclü erməni lobbisinə dirənmiş göstərdiyi, dövlətçiliyimizin adının qorunması uğrunda düşmənlərlə üz-üzə qaldığı bir vaxtda, bu ünsür hələ də öz çirkin siyasi məqsədlərini güdməkdədir.

Əgər o özünün həbs olunmasına razı idisə, nəyə görə tərribat günü Milli Məclisdə hay-küy salanların içində deyildi?

Özünü "mübariz müxalifət lideri" kimi zorla ictimai rəyə sırımağa çalışan və səlinde qorxaq, hürək olan Ə.Kərimli guya həbs olunmasını və həbsdə olunanların isə buraxılmasına razı olduğunu nümayiş etdirir. Bu zaman sual yaranır ki, əgər o özünün həbs olunmasına razı idisə, nəyə görə tərribat günü Milli Məclisdə hay-küy salanların içində deyildi? İndi onun "Əgər doğrudan da sizin üçün problem Əli Kərimlidirsə, o zaman bu günahsız insanlardan əl çəkin. Onları azadlığa buraxın, məni həbs edin" tipili şivənçiliyinə nə hacət var ki?!

Lakin Ə.Kərimlinin siyasi həyasızlığı bununla da başa çatmır. O, bildirir ki, bu il partiyanın qurultayı olacaq və qurultayda istefa verib, sədrliyə iddialı olmayacaq və s. Ancaq fakt budur ki, Ə.Kərimli öncəki qurultayından əvvəl də bu sözləri demişdi. Ancaq saxtakarlıq yolları ilə özünü yenedən sədr seçdirdi. Üstəlik, onun saxtakarlıqlarına qarşı çıxış edən bir çox cəbhəçiləri ya partiyaşınadan qovdurdu, ya da söyüş hədəfinə çevirdi. İndi də növbəti yalanını sırıyır ki, demə qurultay-filan keçirsə, sədr olmayacaq...

Hələ bu da son deyil, Ə.Kərimli bu addımlarını özünü tərribat başa çatdırır. Sədr seçilməməsini "partiyasının və dostlarının qorunması üçün fədakarlıq" olaraq kimi təqdim edir. Halbuki, onun "fədakarlığı" daim dostlarını, tərəfdarlarını yarı yolda atıb-qaçmaqla daha çox seçilib.

Rövşən RƏSULOVA

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş ərazilərində məskunlaşdırma siyasəti

Ermənistan hərbi təcavüzün əlverişli nəticələrindən yararlanaraq, hazırkı status-kvo vəziyyətini qoruyub-saxlamağa və möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa yönəlmiş fəaliyyəti ilə fait accompli vəziyyəti yaratmağa çalışır. Belə fəaliyyətə, digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsini misal götürməklər.

“Requum” agentliyinin verdiyi məlumata görə, ötən il Dağlıq Qarabağda məskunlaşdırılmış ermənilərin sayı 2010-cu il ilə müqayisədə 372 nəfər çox olub. Qarabağa gətirilmiş insanların 55,7 faizi Laçın, 10 faizi Xankəndi, 8,8 faizi Ağdərə-Kəlbəcər bölgəsində məskunlaşdırılıb. Qarabağa gələn ermənilərin 91,9 faizi daimi olaraq orada yaşamaq istədiyini bildirib. Qarabağda məskunlaşanların 94 faizi Ermənistandan, 4,2 faizi Rusiyadan, qalan hissəsi isə digər ölkələrdən gələnlərdir. Bununla yanaşı, ötən il Dağlıq Qarabağ 663 nəfər tərk edib.

Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya mənbəyinə əsasən, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülmüşdür. Ermənistan işğal olunmuş ərazilərdə erməni əhalisinin sayını 143 000-dən 300 000 nəfərədək artırmaq niyyətindədir.

Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi mövqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində silahlara nəzarət mexanizmi işləmir. Bu da öz növbəsində, işğal olunmuş ərazilərdə toplanmış külli miqdarda silah və sursatın üzərində beynəlxalq nəzarətin olmaması, regionda sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır.

İşğal olunmuş ərazilərindəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələsinin BMT-nin Baş Məclisində müzakirəsini xahiş etdi. Bu təşəbbüs Ermənistan-Azərbaycan münasibətində ədalətli, tam və hərtərəfli nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi. Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibəti ilə bağlı hazırladığı son hesabatına münasibət bildiren XİN rəsmisi vurğulayıb: “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk qrupunun

həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq ödəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt-araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyası, həm də 2010-cu il sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BMT də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeyd edir. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçirilməsinin hüquqi sübutu, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistan qarşı” işi üzrə qəbul etdiyi 2015-ci il qərarıdır. Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul olunmuş bu qərarla bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, Ermənistan-Azərbaycan münasibətinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra, bu məsələ də öz həllini tapacaqdır. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaqdır.

İşğal olunmuş ərazilərdə beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun (HLPG) bu xüsusda roluna gəldikdə isə qeyd etmək istərdik ki, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştirakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq.

Hesabatda qaldırılan status məsələsinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, ümumilikdə

status məsələsi Azərbaycanın milli qanunvericiliyi və BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. Münasibətin həlli istiqamətində işğal olunmuş torpaqlarımızdan erməni sialhı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra, gələcək mərhələdə bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər.

Bu məsələlər münasibətin həlli prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə hər hansı vaxt məhdudiyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibəti ilə bağlı hesabatlarında nəzərə almalıdırlar ki, münasibətin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT TŞ qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir.

29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məclisində müzakirə olunması Azərbaycanın işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı.

ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar - 5 fevral 2005-ci il tarixlərində işğal olunmuş ərazilərə səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu. Missiya işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salınması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri öz növbəsində



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demografik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğuladı və müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımı tədbirləri görməyə çağırdı. Faktaraşdırıcı missiyanın məruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu.

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olmuşdur.

7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə bağlı təcili əməliyyatların həyata keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların bölgənin ətraf mühitinə qısa və uzun müddətli itəsinin qiymətləndirilməsinə və aradan-qaldırılmasına çağırıldı. Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığa hazır olduğunu vurğulayaraq, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırıldı.

ATƏT-in 2-12 oktyabr 2006-cı il tarixlərində həyata keçirdiyi faktaraşdırıcı missiyası yanğın-

ların zərər çəkmiş ərazilərin ətraf mühitinə qısa və uzunmüddətli ziyanını dəyərləndirdi və yanğınların ətraf mühit və iqtisadiyata zərər verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını təsdiq etdi.

14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 sayılı qətnamə qəbul etdi. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münasibətin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, bütün erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Baş Məclis, eyni zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurduvalarına qayıtma hüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidare sistemi yaratmağa imkan verəcəkdir

Vahid Ömərrov f.ü.f.d.os



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

5 avqust

Arda Turan
“Qalatasaray”a qayıdır

Son səhifə

“Bavariya”nın prezidenti:
“Onu almağa pulumuz yoxdur”



“Barselona” ilə müqaviləsi bu yay başa çatan Arda Turan “Qalatasaray”a qayıtmağa yaxındır. Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə razılığa gəlib. Razılığa əsasən, onunla 2+1 illik müqavilə imzalanacaq. Arda hər oyuna 15 min avro qazanacaq. Bundan başqa, müqavilədə bəzi bonuslar da yer alacaq.

Türk futbolçunun növbəti mövsüm “Qalatasaray”ın kapitanlarından biri olacağı vurğulanıb. Qeyd edək ki, Superliqa təmsilçisinin baş məşqçisi Fatih Terim klub rəhbərliyi ilə görüşündə Ardanın transferini istəyib.



“Bavariya”nın prezidenti Uli Heness “Bayer”in futbolçusu Kay Havertzi transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib. Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, 21 yaşlı yarımmüdafiəçini almaq üçün pullarının olmadığını deyib: “Sanenin transferi üçün çox pul xərclədik. Bu, əla transfer idi. Daha yüksək məbləği transferlər olmayacaq. Koronavirus səbəbindən mövcud durum göz önündədir. Havertzi almaq üçün pulu haradan tapacağımızı düşünə belə bilmirəm”. Qeyd edək ki, Havertz 2019/2020 mövsümündə 43 matçda 17 qol vurub, 9 qolun ötürməsinə verib.

Levandovski: “Kloppun iki üzü var”

“Bavariya”ın futbolçusu Robert Levandovski “Liverpool”un çalışdırıcısı Yurgen Kloppu ən yaxşı baş məşqçisi hesab edir. Bu barədə polşalı hücumçu ESPN-ə açıqlamasında deyib. O, alman mütəxəssisin iki

üzünün olduğunu bildirdi: “Kloppun bir üzü ata kimidir. O, oyunçulara çox mehriban münasibət göstərir. Digər üz isə məşqçi kimidir. O, futbolçular üçün böyük motivasiya qaynağıdır. Bu işi mükəmməl şəkildə etməyi bacarır. Çünki harada dayanacağını bilir. Klopp təkəcə əla məşqçi deyil, həm də yaxşı insandır”.

Xatırladaq ki, Y.Kloppun “Borussiya”nı çalışdırdığı 2010-2014-cü illərdə R.Levandovski də Dortmund təmsilçisinin formasını geyinib.

Hansı çimərliklər istifadəyə yararlıdır?

Xəzər Kompleks Ekoloji Monitoring İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları çimərliklərdə monitorinqlər keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pırşağı, Zuğulbada, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.



Kardioloq: “Bəzən virus və ürək səbəbli təngnəfəslik yanaşı olur”

Pandemiya dönməsinin daha çox təsir göstərdiyi sahələrdən biri də kardioloji sahədir. COVID-19 xəstəliyi yanaşı xəstəliyi olanlarda, xüsusilə də ürək xəstələrində ağırlaşmış klinika ilə, bəzən isə mortalitətlə nəticələnir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssis kardioloqu Sara Bayramzadə deyib.

O, hazırda kardioloqlara müraciət edənlərin sayının artdığını bildirib: “Əsas şikayətlər təngnəfəslik və zəifləmədir. Təngnəfəslik şikayəti ürək çatışmazlığında da müşahidə edilə bilər. Təngnəfəslik şikayəti ürək çatışmazlığında da müşahidə edilə bilər, koronavirusa yoluxduqlarından xəbərsiz olanlar təngnəfəslik əlamətlərinə görə kardioloqa da müraciət edirlər. Dəqiq diaqnoz isə müayinə zamanı aydınlaşır.

Bəzən isə həm ürək, həm də virus səbəbli təngnəfəslik yanaşı olur. Bu hal mütləq hospitalizasiya tələb edir”.

Mütəxəssis vətəndaşların ürək xəstəliklərindən qorunması üçün önleyici tədbirlərin görülməsini də vacib sayır. Onun sözlərinə görə, qorunma tədbirləri ilk növbədə epidemioloji şəraitə uyğunlaşdırılmalıdır: “Ürək xəstələrinin ayrıca özəlliyi onlara təyin olunan müalicələrin mütəmadi davam etməsindədir. Eyni zamanda, vətəndaşlar virusun yaratdığı həyəcanı, təşviş hissini minimuma endirməyə çalışmalıdırlar. Hipertoniya xəstəliyi səbəbi ilə müalicə qəbul edənlərə AÇFİ qrup preparatları - lizinopril, ramipril, perindoprilil alterqativləri ilə əvəz etmək məsləhət görülür. Çünki həmin preparatlar koronavirusa yoluxmanı artırma bilər. Bu da ürək xəstələrində unudulan, lakin önəmli olan məsələdir.

Ümumiyyətlə, hamı bilməlidir ki, stress koronavirusdan qorunmada önəmli olan immün sistemini zəiflədir. Ona görə də mümkün qədər stressdən uzaqlaşmaq, pozitiv düşüncələrə köklənmək zəruridir.

Lazım gələrsə, sedativ bitki tərkibli preparatlar qəbul olunmalıdır. Lakin onlayn psixoloq konsultasiyası xidmətindən istifadə olunmalıdır. Lakin vətəndaşların xalq arasında populyar olan virus əleyhinə və ürək dərmanlarını həkim göstərişi olmadan qəbul etmələri də yolverilməzdir”.

Hər kəsi xüsusi rejimin şərtlərini gözləməyə, yay günlərində D vitamini əsas mənbəyi olan Günəş şüalarından yararlanmağa çağıran həkim ürək xəstələrinə əvvəlcədən təyin olunmuş müalicəyə kardioloq konsultasiyası olmadan fasilə verməməyi tövsiyə edib.



İker Kasilyas futbola “əlvəda” dedi!

Real”ın və “Portu”nun sabiq qapıçısı İker Kasilyas karyerasını başa vurub. Bu barədə 39 yaşlı qolqiper özünün “Twitter” hesabında yazıb. Qeyd edək ki, Kasilyas 2019-cu ilin mayında “Portu”nun məşqində infarkt keçirmişdi. Bundan sonra o, matçlarda iştirak etməyib.

Xatırladaq ki, “Real”ın yetirməsi olan Kasilyas Madrid təmsilçisində 510 oyuna çıxıb və 2015-ci ildə klubdan ayrılıb. O, İspaniya milli-si ilə 2010-cü ildə dünya 2008,2012-ci illərdə Avropa çempionu olub. Kasilyas 2015-ci ildən “Portu”da oynayırdı. Əlavə edək ki, Kasilyasın “Real”ın prezidenti Florentino Peresin müşaviri olacağı gözlənilir.



Abşeronda evdən oğurluq edən şəxs tutuldu

Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərinin birindən 350 ABŞ dolları, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600